



**COP29 ilə əlaqədar Təşkilat  
Komitəsinin beşinci icası keçirilib**

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi  
Rənsiyasının Tərəflər Konfransının 29-cu s  
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi

8 iyul, 2024-cü il

YAŞIL DÜNYA HƏMRƏY O

4

"Səs" qəzeti mənim  
üçün ən əziz qəzətdir



№ 119 (7044)

9 iyul 2024-cü il.  
Qiyməti 60 qəpik

# Orban dedi və etdi

*"Avropa Patriotları" bütöv bir fraksiyaya çevrildi*



10

## Şuşa: dünya türklərinin Zəfər evi



"Azərbaycan sülh  
sazişi istiqamətində işləri  
səylə davam etdirir"




4

Torpaq o zaman  
Vətən olur ki...



7

İtirdiyimiz xüsusiyyətlər:  
İffat və ismət




13

**"1 sentyabr  
seçkiləri  
Azərbaycanın  
siyasi tarixində  
yeni bir səhifənin  
başlangıcıdır"**



7

**Bu il hansı  
ixtisaslara  
üstünlük  
veriləcək?**



14

# Şuşa: dünya türklərinin Zəfər evi



**2020-** ci ildə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən ikinci Vətən müharibəsinin kulminasiya nöqtəsi olan Şuşa əldə edilən Zəfərlə dünya türklərinin evinə çevrilib. Çünkü Şuşa həm də Türk dünyasının mədəniyyət paytaxtlarından biridir. Elə bu səbəbdən də Zəfərdən sonra dünya türkləri tez-tez burada toplaşır və bu doğma ocaqla birlik, həmrəylik nümayiş etdirməklə böyük Türk dünyasının gücünü sərgileyirlər.

İlin 44 günlük Vətən müharibəsi orada Zəfərlə bitdi, həm Qarabağın tacıdır, həm də Türk dünyasının mədəniyyət paytaxtıdır.

Şuşa coğrafi mövqeyinə görə də fərqlilik təşkil edir. Elə bu səbəbdən də düşməndən çətinliklə.



İyulun 5-6-da Türk dünyasının diqqəti yenə də Şuşada idi. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirildi. Azərbaycan, Özbəkistan, Qırğızistan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiye Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevi bir araya getirən qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada – TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdi.

Dövlətimizin başçısı İlham

Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulamışdı ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi: "Türk Dövlətləri Təşkilatındaki birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmənunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".

## Şuşa Bayannamasından Qarabağ Bayannamasına

Şuşa ona görə Zəfərimizin zirvəsi hesab olunur ki, həm 2020-ci

lə geri alındı. Bu barədə dövlətimizin başçısı deyir: Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sildirim qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sildirim qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlardır, əliyalın Şuşanı düşmənin əlinəndən aldı və Azərbaycan bayrağını ucaltdı.

Şuşa Bəyannaməsi bu şəhərin dünya türklərinin evi olduğunu bir daha təsdiqlədi. Bu möhtəşəm Bəyannamənin məhz 15 iyun tarixdə imzalanması təsadüfi hadnə deyildi. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi üç il ərzində torpaqların işğal olunmasına ürək yanğısı ilə yanaşan, bütün çıxışlarında Qarabağın bir gün düşməndən geri alınacağını bildirən Ulu

Öndərin bu, ən böyük arzusu idi. Hakimiyyətdə olduğu dövrde hərəkəflə işlər görə də, Azərbaycanın haqq səsini dünyaya təqdim etse də, ömür torpaqlarımızın azad olmasına görməyi Ona nəsib etmədi. Bu barədə 2022-ci ildə Ümummilli Liderin doğum gündündə Şuşada olan və xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev deyirdi: Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmış-

dir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bələldən, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun en böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpə etmək idi.

# Şuşa: dünya türklerinin Zəfər evi

## Əvvəli-Səh-2

O, öz fealiyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

Şuşa Beyannaməsinin imzalanması günü də Qurtuluşun təntənesi olan ve dövlətçilik ənənələrini özündə ehtiva edən 15 iyun gününe müəyyən edilmişdir. Dövlətimizin başçısının bayanatla çıxışında dediyi kimi: İmzalanmış Beyannamə tarixe əsaslanır. Beyannamədə xalqlarımızın böyük liderləri, önderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demisidir: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demisidir: "Türkəyə və Azərbaycan bir millet, iki dövlətdir". Bu tarixi sözler, kəlamlar bizim fealiyyətimiz üçün əsas amildir. Biz bu vesiyətə sadıqik və XXI əsrə azad edilmiş Şuşada Müttəfiqlik Beyannaməsini imzalayarkən əcdadlarımızı sadıqlılığımızı nümayiş etdiririk və gelecek nəsilərə yol göstəririk.

Ötən həftə Şuşada keçirilən TDT başçılarının Zirvə toplantısında ise həm azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli tədbir, həm də Qarabağ Beyannaməsinin imzalanması ilə tarixin şanlı səhifəsinə çevrildi. Bu toplantının türk dünyasının birliyini daha da gücləndirəcəyi işə şübhəsizdir.

Torpaqlarını işgaldən azad edən, ərazi bütövlüyünü bərpə edən Azərbaycan xarici siyasetinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birlüyü, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilmesi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyaset də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq "Türkəyə və Azərbaycan bir millet, iki dövlətdir" ideyasi artıq digər türk dövlətlərini də əhatə etməye başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gelməsində, birliliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamaya başlayıb. Şübəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fealiyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyaset kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ilə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçiril-



məsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevriləməsi istiqamətində aktiv siyaset yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Qardaşlıq həmrəyliyinin təzahürü

Dövlətimizin başçısının da söylədiyi kimi Türk dövlətlərinin rehbərlerinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürür. Türkiye Prezidentinin Şuşaya, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlerinin Şuşa və Füzuliye, Qırğızıstan Prezidentinin Füzuli və Ağdamə səfərləri bu həmrəyliyin təzahürür.

Məlum olduğu kimi, qarşılıqlı münasibətlərin nəticəsidir ki, Özbəkistan və Qazaxıstan Füzulinin inkişafına öz töhfələrini verib. Biz Azərbaycan xalqı olaraq bundan qürur duyur və yüksək qiymətləndiririk.

Ötən il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Fuzulidə inşa olunan Mirzə

Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər.

Qeyd edək ki, məktəbə Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adı verilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdəşdir" sözlerinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsində xəber verir. Azərbaycan Prezidenti İlham Əliyev de Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Bu il martın 12-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazi adının seçilməsi də təsadüfi deyil. Görkəmli müsiqicinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan

miş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının integrasiyası səylərində, eləcə də onların xalqlarının birləşmə rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyi dəyərləndirildi.

TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşü ilə yanaşı, ilde bir dəfə DBŞ-nin qeyri-resmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin teklifi alqışlandı.

Geniş Türk dünyasından olan xalqların bir araya getirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyəti qəbul olundu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada



arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermə məqsədi daşıyır.

Zirvə toplantısında çıxışında dövlətimizin başçısı qardaşlığından rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü bildirmişdir.

### Qarabağ: əbədi dostluğun həqiqi rəmzi

Şuşada "Türk Dövlətləri Təşkilatının qeyri-resmi Zirvə görüşündə aşağıda sadalanan məsələlər" Qarabağ Beyannaməsinin imzalanmasını şərtləndirdi. Beləliklə, regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadıq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə səykənən ailə olduğu öz təsdiqini tapdı.

Həmçinin türk xalqlarının qite miqyasında töhfələri, qlobal siyaset, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun yüksək səviyyədə olduğu və bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri naiyyətləri əsaslandırdı.

2023-cü il noyabrın 3-də "TÜRKTIME" şəhəri altında keçiril-

keçirilən görüşün Türk xalqlarının birliliyinin, onların sülhə və ədalətə sadıqlığının bariz təzahürü olduğunu bəyan edildi.

Zirvə toplantısında iştirak edən türk dövlətləri başçıları yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünlər öz ata-baba yurdularına qayıdış üçün şərait yaradacaq genişmiqyaslı minatetləşdirmə, fealiyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliklərini ifadə etdi.

Türk dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafının, o cümlədən iqlim fealiyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmüş birgə səylərlə davamlı gələcəyin mümkün olduğu təsdiq edildi.

Dünyanın üzləşdiyi hazırlı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyinin və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsləhətləşmələrin aparılması zəruriliyi etiraf edildi. Bütün bunlar Qarabağ Beyannaməsinin imzalanmasına üçün əsas yaratdı ki, bununla da Qarabağ türk dünyasının həqiqi dostluğunu rəmziyən əsaslandırdı.

**Mətanət Məmmədova**

# COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci icası keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin beşinci icası keçirilib.

8 iyul, 2024-cü il

YAŞIL DÜNYA HƏMRƏY O

Iyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci icası keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib.



Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş "Şanxay Əməkdaşlıq Təşkilatı plonus" formatında tədbirdə ve iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini esirgəməyəcəyini vurğulayıb. Təşkilat Komitəsinin sədri eləvə edib ki, Şuşa Zirvə görüşündə qəbul olunmuş "Qarabağ Bəyannamesi"ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın ardıcıl səylərini dəstekləyiblər.

Samir Nuriyev Prezident İlham Əliyevin Liderlər Sammitinə dəvətinə cavab olaraq tədbirdə iştirak edəcək dövlət və hökumət başçılarının sayının artığını bildirib. O, Sammit böyük marağın ölkəmizə hörmətin, Azərbaycanın nəhəng beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək qabiliyyətinə inamın və yaşıl keçidlə bağlı qəti siyasi iradəsinə etimadın göstəricisi olduğunu vurgulayıb.

Prezident Administrasiyasının rəhbəri bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq "Ev Sahibi Ölkə" Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq. Təşkilat Komitəsinin sədri 2024-cü il iyunun 3-13-də keçirilmiş Bonn İqlim konfransından sonra Azərbaycanın COP29 sədrliyinin aktiv mərhəlesinə qədəm qoyduğunu qeyd edib.

Azərbaycanın COP29 prioritətləri barədə danışan Samir Nuriyev müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla inten-

siv müzakirələr nəticəsində 14 təşəbbüsden ibarət ilkin təkliflər siyahısının hazırlanlığını bildirib. Samir Nuriyev qeyd edib ki, artıq BMT ilə razılışdırmaqla COP29-un tematik günlerinin bölgüsü aparılıb.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beynin mərkəzləri ilə də əməkdaşlığı açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yeniləşdirildi.

Sonra ekolojiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, COP29-la bağlı ümumi gedışat, Bonn İqlim konfransının nəticələri, COP29 komanda-

# "Azərbaycan sülh sazişi istiqamətində işləri səylə davam etdirir"

"Azərbaycan sülh gündəliyinə sadıqdır. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır." Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov sözləndirib.



Ceyhun Bayramov bildirib ki, Xarici işlər Nazirliyi bundan sonra da dövlətimizin siyasi kursu əsasında xalqın milli maraqlarına uyğun düzgün siyasetin aparılması, Azərbaycanın mövqeyinin ortaya qoyması istiqamətində seylərini davam Nazir daha sonra vurğulayıb ki, Azərbaycanı İranla dini və tarixi köklər birləşdirir. Qonşu ölkədə pre-

zident seçkiləri keçirildi və İran xalqı yeni rəhbərini seçdi. Ölkəmiz bundan sonra da İranla birgə layihələrin həyata keçirilməsinde maraqlıdır.

C.Bayramov həmçinin bildirib ki, ölkələrimiz arasında birgə layihələr, birgə baxış bundan sonra da davam etdiriləcək və əlaqələrimiz daha da genişləndiriləcək.

## Türkiyə mətbuatı: Şuşa Zirvə görüşü türk dünyasının birliyi yolunda mühüm addımdır

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) aparıcı xəber agentlikləri, televiziya kanalları və mətbə neşrləri bir gün əvvəl Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırlılar. "Sabah" qəzeti Şuşa Zirvə görüşü barədə "Bizim gücümüz birliliyimizdedir" sərləvhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham



ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında birlik və əməkdaşlıq baxımdan əhəmiyyətindən yazıb.

Şimali Kiprin BRTK telekanalı SKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğruloğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtında reportajlar hazırlayıb, canlı yayım edib. Telekanal SKTC rəhbərliyinin

Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilmesinin zəruriliyi haqqında söylediyi fikirlər sitat getirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndiriləmə baxımından əhəmiyyəti vurğulanır. Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çəqirışına diqqət çəkib. DHA və Anadolu xəber agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə etraflı məlumat veriblər.

Materiallarda Türkiye nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylediyi fikirlər diqqət yetirilir.

"Hürriyyət" qəzeti yazlarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada mührəribəyə son qoymaq səyləri və SKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyə diqqət yetirilir. Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat getirir: "Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməlidir".



Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşüne davət olunmasının əhəmiyyətine diqqət çəkib və sammitin təşkilini yüksək qiymətləndirib.

"Halkın Sesi" və "Kıbrıs Hakikat" qəzetləri Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir səra xəbərlər dərc edərək, Kipr türklerinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından etraflı bəhs edib.

"Kıbrıs Postası" nəşri Şimali Kiprdiplomatikasının başçısının Azərbaycandakı çıxışını ilə bağlı ayrıca xəbər hazırlayıb. "Ərtoğruloğlu türk dünyasının liderlərinə Lefkoşa Üstünlükleri barədə məlumat verib, onun əməkdaşlığı və SKTC-nin inkişafına hazır olduğunu vurğulayıb", - deyə qəzet yazır.

# Böyük Qayğılış: Xankəndidə açılan yeni səhifələr



Qarabağ və Şərqi Zəngəzurun bərpə ediləməsi öncəli vəzifələrdən biridir. Burada - azad edilmiş torpaqlarda görülən işlərin miqyası günbegün genişlənir. Ermenilərin viran qoyduqları ərazilər, xarabazarlığa çevirdiyi yerlərde sürətə bərpə işlərinin aparılması, tarixdə görünməmiş bir hadisə kimi diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhəre və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirmekdir. Yüzden çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqləniib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayğılış programının birinci mərhələsini 2026-ci ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayídacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və köprü, - 40 tunel və 90 köprü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq.

Yəni, geniş quruculuq işləri görüldəcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpə ediləcək".

Əlbəttə ki, bu gün işğaldən azad olunan ərazilərin minaldan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırıldığı tank və piyada eleyhine minaya dair xəritələrini Azərbaycana təhlív verib. İlk olaraq Ağdamda, daha

tine keçmiş, sülhmeramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpə etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmış və 8 noyabr 2023-cü ildə şəhərdə ikinci Qarabağ Mühəribəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.

İyun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə səfəri çərçivəsində görülen işlərle tanış olub. Burada Cənab Prezidentin Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkxitəsli kadr tələbatının ödənilmesi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb. Universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülrək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındaki park sökülrək müasir tələblərə uyğun yeni park salınır.

Ölkənin və regionun ehtiyacları, həmcinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənet, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitedə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanıllıb.

## "QARABAĞ" HOTELİ

Öten ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyüümüz tam bərpəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Xankəndi şəhərində "Qarabağ" hotelində təmir-bərpə və yenidənqurma işlərinin həyata keçirilmə-



sine başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb. Dövlət başçımızın Xankəndi şəhərində əsaslı təmir və bərpədan sonra "Qarabağ" hotelinin açılışını edib. Hotel otən əsrin ortalarında istifadəyə verilib. Hotelin keçmiş adı da qaytarılıb və "Qarabağ" adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işguzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

## MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MƏRKƏZLƏR

İşğaldən azad olunan ərazilərində görülen işlər sırasında Şuşa Otel-Konqres Mərkəzilərinin açılışı da diqqəti çəkəndir. Bir il bundan əvvəl Şuşa Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "seytan yuvası" – "parlementin" binasının tikintisi planlaşdırıldı. Ancaq indi həmin yerde beşulduzlu otelin açılışı gerçəkləşdirilmişdi. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Nadir memarlıq həlli ilə diqqəti celb edən, dörd mərtəbədən və zirzəmidə ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyanlı zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxstan, Qırğızistan, Macaristan, Özbəkistan, Türkmenistan) və Tatarstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Konqres Mərkəzinin də təməlini qoyub. Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyanlı tədbirlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq. Burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində "Lobby Lounge & Terrace" restoranı fəaliyyət göstərəcək. Qarabağ özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyəti tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Xankəndi şəhərində görülen işlər sırasında əsaslı təmir və bərpədan sonra "Palace" hotelinin açılışı olub. Hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, "Şirin Coffee & Bakery", "Cafe Park-Fast Food" və "Defne" restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən "Palace" otelindən açılan gözəl menzərə qonaqların zövqünü oxşayacaq.

İkinci Qarabağ mühəribəsində qazanılan şanlı qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda çox böyük infrastruktur layihələr icra olunur, şəhərlər və kəndlər yenidən salınır, yollar çəkilir, dayanıqlı məskunlaşma üçün nəhəng işlər həyata keçirilir. Keçmiş mətbəti köçkünlər, erməni işğalı nəticəsində əziyyət və yurd həsrəti çəkmiş insanlar öz dədə-baba yurdlarına qayıdır. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır məharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpə və yenidənqurma işlərinə başlayıb. Bütün bunlar keçmiş mətbəti köçkünlərin bundan sonra da mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtmalarına imkan verəcəkdir.

**Nəzakət ƏLƏDDİNQIZI**

**Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın xarici siyasetinin əsas prioritetlərindəndir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, pragmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə six əməkdaşlığı malikdir. "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.**

Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimse hesab edir ki, biz başqa yerdə aile axtarmalıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirler və bunu artıq gizlətmirlər" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətə töhfelerindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Saziş Azərbaycan, Qazaxistan, Qırğızistan və Türkiye prezidentləri tərəfindən imzalanıbdır. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyaset məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikiterəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önmən verilir. Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının fealiyyəti dövründə türkəlli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib.

Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirve Görüşündə qəbul edilmiş türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Naxçıvan sazişi ilə türkəlli dövlətlər arasında əməkdaşlığın təsiaslanmış yeni formatı yaradılmışdır. Ötən müddət ərzində bu əlaqələr genişlənib. Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirve Görüşündə qəbul olunan tarixi qərarlardan biri Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar oldu. "Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasetimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox", – deyə Prezident bildirib.

## TÜRK AİLƏSİ İDEYASI ƏTRAFINDA BİRLƏŞMƏYİN ZƏRURİLİYİ

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirve görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsi imzalanması tarixi əhəmiyyəti baxımından diqqəti çəkəndir. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirve görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirve görüşündə verilib. "Nəqliyyat, bağlılıq və iqlim fealiyyəti vəsiyyətə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirve görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə baş tutdu. Görüşdə Qazaxistan Respublikasının Prezidenti Zati-aliləri Kasim-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti



# Qarabağ Bəyannaməsi: Türk dövlətləri arasında əməkdaşlığın yol xəritəsi

Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiye Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubaniçebek Ömüraliyev iştirak edirdilər. Bu, bir daha ölkəmizin Türk dövlətləri ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini göstərir.

Son iller Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələri yüksələn xətərə inkişaf edir, əməkdaşlığı isə genişlənərək demək olar bütün sahələri əhatələyir. Belə bir tədbirin Şuşada keçirilməsi Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və dövrün təhləblərinə, baş veren proseslərə uyğun olaraq sürətli inkişaf etdiriyinin daha bir göstəricisidir. XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilmesi istiqamətində ardıcıl işlər görülür. Bu görüşün təşkili türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

TDT - in siyasi, iqtisadi, mədəni sahələrde, təhlükəsizliyin temin edilməsi istiqamətində birge fealiyyət göstərməsi günün tələbidi. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, həbələ daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı üstünlük vermesi də global miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər.

Şuşada keçirilən sammitin iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dirlənilən güclü struktura çevriləsinin tərəfdarı olublar. Türk ailesi ideyası ətrafında birləşməyin zəruriyyəti diqqətə çəkilib.

## TÜRK DÜNYASINI BİR ARAYA GÖTİRƏN ŞUŞA

Azərbaycan xalqının ənənələrinin bir rəmzi olan, zəngin tarixe sahib Şuşa dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermişdir. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Mütəffəv Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən həmin il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Qarabağda 30 ilə yaxın davam edən işgal Vətən müharibəsindəki Qəlebəsindən sonra başa çatdı. Qarabağ, o cümlədən Şuşa 44 günlük Vətən müharibəsində və sonra yaşınan hadisələr baxımından Türk dünyasında birlik və bərabərliyin rəmzinə çevrilib.

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısının yekunları üzrə qəbul edilən Qarabağ Bəyannaməsi türk dövlətləri arasında gelecek əməkdaşlığın yol xəritəsi oldu. Bu Bəyannamənin bəndləri TDT-nin gelecek sammitləri zamanı nəzəre alınacaq və əsas götürürləcək. Bəyannamədə qeyd olunduğu kimi, Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadıq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən aile olduğunu hesab edir.

2023-cü il noyabrın 3-də "TÜRKTIME" şəhəri altında keçirilmiş, TDT-nin gelecek transformasiyasında və Türk dünyasının integrasiyası səylərində, eləcə də onların xalqlarının birləşdirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley - Astana Zirve görüşünün uğurlu təşkili təqdirəlayıqdır. TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifi bu əlaqələrin dərinleşməsində müstəsnadır.

Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsindən Şuşa şəhərinin mənəvi əhəmiyyəti danılmazdır. Azərbaycan Respublikasının ərazi bütövlüğünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüş Türk xalqlarının birliliyinin, onların sülh və ədalətə sadıqlıyının bariz təzahürüdür.

Tekcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhəri ümummilli birləşdirici məkan rəmzi kimi yerini daha da möhkəmləndirir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi.

Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolü nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi Bəyannamədə vurğulanır. ni vurğulanır.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı bəziləri hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına bax-

mayaraq, türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. 2020-ci il türk dünyası üçün yadda qalan oldu. Belə ki, türk dünyasının önemli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüğünün bərpa edilməsi əhəmiyyətli hadisədir.

## "TÜRK DÖVLƏTLƏRİNİN RƏHBƏRLƏRİNİN AZAD EDİLMİŞ TORPAQLARA SƏFƏRLƏRİ QARDAŞLIQ HƏMRƏYLİYİNİN TƏZAHÜRÜDÜR"

Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuadada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiyəslə abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir

məkəna çevirir. Tamamilə yeni bir dövr yaşılanır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Her bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiyəslə yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər.

Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxistan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın inkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkə Beynəlxalq Məsələ Təlim Mərkəzini, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dönyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. "Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyiyyətin təzahürüdür". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiye Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxistan prezyidentləri Şuşa və Füzuli, Qırğızistan Prezidenti Füzuli və Ağdamə səfərlər etmişlər: "Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzini və eləcə də tikiləcək məktəblər görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümüzü bildirirəm".

TDT-nin Baş katibinə sözügedən Bəyannamədə nəzərdə tutulan qarşılıqlı fealiyyəti və birgə səyləri əlaqələndirmək tapşırığı verilib. Prezident İlham Əliyev Türk dünyasının birliliyi, həmrəyiyyi, təhlükəsizliyi və rifahına böyük və davamlı töhfə verərək, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderlik nümayiş etdirib.

**Zümrüd BAYRAMOVA**

# "Zirvə görüşü türk dövlətlərinin əlaqələrinin gücləndirilməsinin növbəti nümunəsidir"

**S**uşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Bu Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslerin irəli sürülməsi birləyiimizi daha da gücləndirəcək amillərdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin mövcud olan six əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir: "15 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fealiyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türk dövlətlərlə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzəre alsaq, bu böyük ailənin integrasiyasının, ailinin nə dərəcədə möhtəşəm nəticələr verə bileyəcini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, həzər zaman türk dünyasının six birləşməsi-ne çalışıb.

Millət vəkilinin sözlərinə görə, tədbirdə çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətidir: "Azərbaycan həmişə Türk dünyasının six birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilmesi naminə səylər göstərib. Dövlətimizin başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilati dünya miyasinda güc mərkəzlərinin birinə



çevrilməlidir: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət deməqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyük meydandalarında özünü dəfələrlə göstərmüşdür. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyani, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük servətimizdir. Xalqlarımızın enənəvi dəyərlərə sadıqlı və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır". Prezident İlham Əliyev həmçinin, deyib ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Elecə də, diqqətə çatdırılın ki, "Böyük Qayıdış" Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünlər Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdır. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Millət vəkilinin sözlərinə görə, Zirvə görüşündə türk dövlətlərinin liderleri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi vurğulayıblar: "Eyni zamanda, TDT-nin daha bir önemli

missiyası tərəfdəşliqdan integrasiyaya aparan yolla bağlıdır. Sammitdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulanıb, nəqliyyat daşımaşlarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizinin yaradılmasının önəmi qeyd edilib. Eyni zamanda, Azərbaycanda COP29-un keçirilməsine güclü dəstək ifadə edilib. Həmçinin, qonaqlar qədim Şuşa şəhərində olmaqdan məmənnuluşlarını vurğulayıblar. "Prezident İlham Əliyevin TDT-ye üzv ölkələrin integrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hamiya məlumdur. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilmesi üçün sey göstərirler. Lakin, heç şübhəsiz, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, ireli sürdüyü ideyalar və təşəbbüsler TDT-nin geləcək inkişaf trayektoriyasının nəden ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. Şuşa sammitində imzalanmış Qarabağ Bəyannamesi isə Türk dünyasının həmərəliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək".

Ləman Sərraf

## "1 sentyabr seçkiləri Azərbaycanın siyasi tarixində yeni bir səhifənin başlanğıcıdır"

**"1 sentyabr seçkiləri Azərbaycanın siyasi tarixində yeni bir səhifənin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.**

Deputat bildirib ki, ərazilərimizdə suverenlik təmin olunanın sonra Azərbaycanın bütün ərazilərində keçirilən ilk seçkilər Prezident seçkiləri oldu: "İndi de 1 sentyabrdə xalqımız ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə seçkilərdə iştirak edəcəklər. Milli Məclisin altı çağırışında keçmiş məcburi köçkünlər öz deputatlardan ölkəmizdən digər ərazilərində seçildilər. Hətta bir rayonun seçiciləri bir neçə rayonda məskunlaşdırıldığından həm təbliğat, həm də seçki prosesinin aparılması çox çətin idi. Keçmiş

### MÜNASİBƏT



məcburi köçkünlərin müəyyən mənzil-məişət problemləri qalmadı id. 300 mindən çox keçmiş məcburi köçkünlər müasir qəsəbələrdə yerləşdirilsə də, bəzi ailələr hələ də yataqxanalarda qalırdı. Bu da seçki prosesində çoxlu problemlərin gündəmə gətirilməsinə yol açırdı. Bu gün isə onlar üçün müasir kəndlər və şəhərlər yenidən qurulub bərpa olunur. Keçmiş məcburi köç-

künlərin bütün məişət -mənzil problemləri ən yüksək seviyyədə həll olunur. Hələ də öz ata yurdlarına qayitmamış keçmiş məcburi köçkünlərdə də tezliklə qayitmaq ümidi yaranmışdır. Çünkü, dövlətimiz öz doğma yurdlarına qayitmaq istəyən bütün keçmiş məcburi köçkünləri müasir evlərlə təmin edicekdir. Bu da xalqımızın dövlətə inam və etibarını daha da artırır.

İndi isə keçmiş məcburi köçkünlərin bir hissəsi artıq azad olunmuş rayonlarda öz deputatlarını seçəcəklər. Bu gün 8 minə yaxın insan öz atasababa yurdlarına qayıdır. Həmin rayonlarda seçki məntəqələri qurulmuşdur. 1 sentyabrdə onlar öz doğma yurdlarında seçki məntəqələrini gedəcəklər və böyük qürurla səs verəcəklər. Təbii ki, bu, Ali Baş Komandanımızın rəhbərliyi altında yazılılan yeni tarixin ilk səhifələridir".

Söylü Ağazadə



Torpaq o zaman  
Vətən olur ki...

Lala Mehrali

*"Vətən nədir?" sualına keçmişdən bu günə bir çox insanlar tərəfindən müxtəlif cavablar verilib, bir çox dahi bununla bağlı müdrik kəlamlar deyib. Əslində, vətən anlayışı hər kəs üçün fərqli mənalar kəsb edə bilər, lakin bütün yollar bir nəticəyə gətirib çıxarıır – Vətən müqəddəsdir.*

Vətən, milli düşüncəli və millət sevdası ilə yaşayınların toplaşlığı yerdir. "Torpaq, uğrunda ölen varsa, vətəndir" deyilmeyib boşuna. Bir parça torpağı vətən edən odur ki, onun uğrunda canını fəda edə bilən insanlar var. Ona görə də uğrunda canının verilə biləcəyi torpaqları vətən kimi ifadə etmək olar. Amma "Vətən nədir?" sualına verilə biləcək cavablar bunla məhdudlaşdır. Vətən hər şeydən əvvəl bir xalq üçün müstəqillik, suverenlik rəmziidir. Çünkü heç bir xalq düşmən tapdağı altında olan torpaqda yaşamaq istəmir və yaşaya bilməz. Əslində, vətən elə torpaqdır ki, onu düşmən boyunduruğunda saxlamaq olmaz. Vətən bizim ümumi evimizdir və o evin sahibi yadlar ola bilməz.

Hamımızın anadangəlmə, yaradılışdan bir vətəni olur - doğulduğu, böyüdüyü, son nəfəsini aldıqdan sonra ebədi yuxuya getdiyi torpaqlar. Hamımız sevincimizi, kədərimizi o torpaqda yaşayıraq, dərdimizi onunla bölüşür, sevincimizi onunla paylaşır, ruzimizi ondan alırıq. İnsanlar öz kökünü, bir millətə mənsubluq hissini adına vətən dediyimiz torpaqlarda qazanır. Ona görə də insanlar dünaya gələndən ölümdək vətən üçün yaşayır, vətən üçün çalışırlar. Məharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsile ötürür, vətən sevdası beləcə mütəqəddəsləşir. Vətən sevgisini mənsub olduğumuz milləti, vətəndəsi olduğumuz dövləti, səmada dalğalandırdığımız bayraqı, danışdığımız dili, həm yaşayıb, həm də yaşatdığımız mədəniyyəti sevmək kimi izah etmək olar.

Ailə ve aqsaaqqallıq institutları, doğma dil, din, əxlaqi və mental dəyərlərə səykənən dövlətlik sistemi əslinde bir cəmiyyətin milli-mənəvi sərvətidir, şansıdır. Sarsılmaz dövlətlər bu dəyərlər üzərində yaranır və inkişaf edir. İndi o dövlətlər güclüdür ki, onlar tarixləri ilə bu günlərin sintezini düzgün qura bilərlər.

Vətənpərvəlik tekçə indiki zamana dair hiss və düşüncələrimizlə deyil, həm də gələcək üçün hissələrimiz, ideallarımız və məsuliyətlərimizlə əlaqəli bir anlayışdır. Bu kontekstdə gələcək nesillərə miras qoyacağımız vətən sevgisi, onlarda vətən sevgisini aşılamış baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də vətən sevgisi tekçə keçmişdə yaşamış əcdadlarımıza, bu torpaqlar uğrunda vuruşmuş görkəmli Azərbaycan sərkərdələrinə, Vətən məharibərində şəhid olmuş oğullara minnətdarlıq borcu deyil, həm də gələcəkdə vətənin əmanət ediləcəyi gencələr qalmalı olan müqəddəs bir mirasdır.

Vətənini, milletini sevən insanların qəlbələrindəki sevgi bəşəriyyət üçün faydalı olmayı prioritət edir. Əslində, vətənini sevən bir insan dünyayı sevir, ölkəsində sülh olmayı istəyən insanlar dünyada sülhü arzulayır. Nəticə etibarı ilə vətən sevgisi, xəmirində müqəddəslilik və mənəviyyat olən xüsusi bir məfhumdur. Mənəviyyatı olan insanlar vətən üçün ölürlər, mənəviyyatsız insanın vətən sevgisi də saxtadır. Unutmaq olmaz ki, qəlibi vətən sevgisi ilə dolu olan insanlar tekçə öz ölkəsi üçün deyil, həm də dünya üçün faydalıdırlar. Uşaqların vətənpərvər ruhda böyüməsi, gəncliyin milli tərbiyə alması bir dövlətin gələcəyinin qarant altına alınması deməkdir.

**H**ər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.


Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazi emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal hədəflərə doğru gəlmək gözlənilir. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadıqlığıni nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Bəs bu tədbirin ölkəmiz üçün hansı əhəmiyyəti olacaq? SIA olaraq şəhər sakinləri arasında "COP29 beynəlxalq tədbirinin ölkəmiz üçün hansı əhəmiyyəti var?" mövzusunda sorğu keçirdik.

**Şəhər sakini Günel Soltanlı:** "COP29 tədbirinin keçirilməsi təki Azərbaycan üçün xeyirli olsun. Azərbaycan onsuza da dünyada tanınır. Mənəcə, Azərbaycanı tanımayan ölkə yoxdur. Son 2-3 il ərzində, müharibə dövründə də qələbəmizi bütün ölkələr tanıdı, bildi. Bu beynəlxalq tədbirlər də daha da yaxşı irəli getməyimiz mümkün olacaq deyə, düşünürəm".

**Şəhər sakini Mətanət Bədəlova:** "Bu beynəlxalq səviyyəli COP29 tədbirinin ölkəmizdə keçirilməsinə çox yaxşı baxıram. Ölkəmizin tanınması çox yaxşı hadisədir. Hətta bəzi ölkələr var ki, bizi tanımir, Azərbaycanın adını eşidəndə belə təəccübənlərlər. Düşünürəm ki, bu, Azərbaycan üçün çox faydalı olacaq. Biz



## Azərbaycanda keçiriləcək COP29-a paytaxt sakinlərinin BAXIŞI



**"Şuşa növbəti dəfə Azərbaycanın təşəbbüsü ilə Türk dövlətlərinin toplaşlığı mühüm məsələləri müzakirə etdiyi məkan oldu". Bu sözləri SIA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.**

O bildirib ki, bildiyimiz kimi əvvəlki dövrlərdə də Şuşada dəfələrlə müxtəlif tədbirlər keçirilib: "Xüsusilə də son tədbirin əsas məqsədi Türk dövlətlərinin birliliyinin, həmrəyliyinin daha da gücləndirmək və Türk dövlətlərini beynəlxalq bir gücə və təşkilata çevirməkdir. Əslində bu gün dünyada çox ciddi proseslər gedir, bu gün biz artıq beynəlxalq təşkilatların öz rolunu oynaya bilmediyini dünyada gerginliyin və münaqışının artığını görürük və bu mənada Azərbaycanın növbəti dəfə belə bir tədbirə ev sahibliyi etməsi, növbəti dəfə belə bir təşəbbüsle çıxış etmesi olduqca vacib və

çox qonaqpərvər xalqıq, gelən turistlərin razı qalacağından çox əminəm".

**Şəhər sakini İsmayıllı İsmayılov:** "Bu beynəlxalq tədbir dünyada her yerde keçirilirsə, niyə bizdə də keçirilməsin? Özümə də maraqlıdır ki, necə olacaq. Birinci dəfə COP29 tədbirinin necə keçirildiyinin şahidi olacağam. Mənəcə, Azərbaycanda keçirilməlidir, çox maraqlı olacaq. Azərbaycan beynəlxalq tədbirlərin öhdəsindən güclə də olsa, gələ bilir. Bəzi şəyələr var ki, razı qalılar, bəzi şəyələr də var ki, razı qalmırlar. Amma öhdəsindən də gələrik. Bu qədər hazırlıq gedir, temir işləri aparılır. Mənəcə, çox yüksək səviyyədə olacaq".

**Şəhər sakini Firudin Qurbanov:** "COP29 tədbirinin keçirilməsinə çox müsbət yanaşram. Bizim ölkə başçımız çox yaxşı insandır. Bu, öz subyektiv fikrimdir.

Bütün dünyada ekologiyaya görə böyük mübarizə gedir. Bizim Prezidentimiz çox gözəl qərar qəbul edib. Bütün dünyani Azərbaycana, Bakıya cəmləyir. Hətta köhnə maşınları da lazım olan, qayda-qanun çərçivəsində ultizasiya edir. Bu, çox müsbət haldır. Çünkü kimin əlinə beş manat keçirse, gedib maşın alır, pul qazanmaq üçün küçələrə düşür. Bu da düzgün deyil. Ona görə də Qarabağın boş qalmaması üçün burada işləmek istəməyənlər oraya getsinlər. Zehmet çəkib işləsinlər, öz ailələrini saxlasınlar, xalqın da qullığında dayansınlar. Minlərlə şəhid vermişik, ona görə yox ki, gəlib Bakıda 3-5 manat qazanıb dayansınlar. Onlar Vətən də başa düşmürələr. Prezidentimizin kursu çox düzidür. O padşah, mən isə sadə vətəndaşam. Amma mən vətəndaşlıq borcumu yerine yetirib deyirəm. Vaxt gələcək xalq daxildə baş qaldırıları tanyacaq, yene də Prezidentin arxasında gedəcək. Onu dəstəkləyənlər bütün Azərbaycan xalqının 90%-dir. Prezidentimiz Allahın Rəsuludur. Allahın izni olmasa, heç bir padşah dövlətin başına gələ bilməz. Padşaha qarşı danışmaq Allaha qarşı danışmaq deməkdir. Mən əsl azərbaycanlıyam. Bizim bir düşmənimiz var ki, o da ermənidir. Prezidentimizi istəməyen kimse bütün Azərbaycan xalqının düşmənidir".

**Şəhər sakini Leyla Hüseynova:** "COP29 tədbirinin Azərbaycanda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Ona görə ki, bu, diqqətdir. Azərbaycana bunun hevələ edilməsi çox önemlidir. Bu qədər dövlət içinde Azərbaycanı seçmək, ona selahiyət vermək çox qürurludur. Bütün Avropa indi Azərbaycanı tanır. Azərbaycan dünyaya qaz satlığına görə tanrıydırlar. COP29 tədbirinin keçirilməsinin iqtisadiyyat, turizm üçün çox faydalıdır. Ölkəmizə daha çox diqqət gələr.

Yadımdadır ki, "Avroviziya", Formula1 və s. beynəlxalq tədbirlər keçirildi. Ondan sonra ne qədər turist Azərbaycana gəldi. Ümumiyyətlə, Avropa Azərbaycanı tanımadı, onlar elə başa düşürdülər ki, Azərbaycan inkişaf etməmiş Asiya ölkəsidir. Ancaq gəlib gərənde çox təəccübənlər dər. Bundan sonra Azərbaycana gəlmək istəyirdilər. Mən inanıram ki, COP29-dan sonra da daha çox turist gələcək. Şəhərin isə temir olması ona görə pisdir ki, yolları bağlayıblar. Şəhərimiz onsuza da gözəldir. Ancaq fikirleşirəm ki, turistləri Qarabağa da aparacaqlar. Hər gelən turist Azərbaycanın gözəlliklərini görəcək. Bu tədbir tələbələr, könüllülər üçün böyük təcrübə olacaq".

**Şəhər sakini Gülbəniz Məmmədzadə:** "Çox şadam ki, Azərbaycanda belə tədbirlər keçirilir. Ölkəmiz çox inkişaf edir. Bu beynəlxalq tədbirlərin öhdəsindən çox yaxşı gelirik. COP29 tədbirini də yüksək səviyyədə keçirəcəyik".

**Söylü Ağazadə**

## "Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir"

önəmli bir məsələ kimi qiymətləndirilməlidir.

Cənab Prezident çıxışında çox önemli məsələlərə toxundu, bu gün Türk dövlətlərinin əməkdaşlığı üçün çox böyük imkanları var, bu gün Azərbaycan və Türkiyə olduqca mühüm kommunikasiya xətlərinin üzərində yerləşir və yüksəkşimaları üçün çox geniş imkanlarımız var. Azərbaycan iqtisadi potensialını da daha da gücləndirir. Orta Asiya Respublikaları öz məhsullarını Azərbaycan ərazisində keçirmekle dönya-nın müxtəlif bölgələrinə göndərə bilirlər. Və buda olduqca vacib və mühüm məsələlər-dən biridir. Digər məsələlərdən biri isə məlum olduğu kimi Şuşa bu gün İslam medəniyyətinin paytaxtıdır və ondan əvvəl Türk dünyasının paytaxtı idi. Bu gün Azərbaycan xalqı hər il 8 noyabrı Zəfer

Günü kimi qeyd edir və Türk liderlərinin buraya gəlməsi burada görülən işləri görməsi və eyni zamanda Ermənistanın törediyi vəhşiliklər ilə yaxından tanış olması da çox önemlidir".

"Bu gün Azərbaycan Şuşanı, Qarabağı yenidən qurur, yenidən dirçəldir və bu tədbir bir daha onu göstərir ki Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycandır və Azərbaycan bu əraziləri azad etdiyikdən sonra qısa bir zamanda burada böyük quruculuğ və abadlıq işlərinə başlayıb. Bu sammit həm de Türk dünyasının birliliyinin həmrəyliyinin göstəricisidir, müxtəlif vəziyyətlərdə müxtəlif şəraitlərdə türk dövlətlərinin bir-birinin yanında olduğunu göstəricisidir.



Bu gün biz Türk dünyasının daha sürətli formada inkişaf etdiyini birləşdiyini və gücləndiyini açıq aydın görürük və bütün bunlar da ona əsas verir deməyə ki Türk dünyası yaxın müddədə böyük bir gücə və böyük bir potensiala çevriləcək və bu bize imkan verəcək ki, biz qarşımıza qoymuşuz hedəf və məqsədlərə nail olaq" - deyə o, eləvə edib.

**Söylü Ağazadə**

# "Allahın ayı" - Məhərrəm ayının özəllikləri nələrdir?

**Q**afqaz Müsəlmanları İdarəsi Qazilar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, hicri-qəməri təqvimini ilə 1445-cü il başa çatlığı bildirilib. Yəni 1446-ci ilin başlangıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir. Bəs, Məhərrəm ayının özəllikləri nədir? Bu ayda hansı əməllər icra olunur? SİA mövzu ilə bağlı araşdırma aparıb.



## Kerbəla hadisəsinin tarixi və İmam Hüseyin (ə) əzadərlığının kökü

Məhərrəm İslam dininə görə 4 "haram" ("Muhərrəm"), haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmərləndə bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrinde Məhərrəm ayı haqqda bir sıra məlumatlar var. O cümlədən, həm İslama qədərki və həm də İslamin gelişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır. Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdə çıxarması və Qiymət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var.

Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kerbəla hadisədir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci ili) Məhərrəm ayında İraqın Kerbəla çölündə baş verənlər bütövlükde İslam təqvimində ən acı və taleyülü hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərbəcə "əşəre"-Aşura) günü İslam Peyğəmbəri həzəret Məhəmmədin (s.) nəvəsi, İmam Əlinin (ə) və Həzəret Fatimənin (ə) oğlu İmam Hüseyin (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kerbəla çölündə qətle yetirilib.

Kerbəla hadisələri tarix boyu baş vermiş çoxlu sayda qanlı qırğıñ və ya mühabibəldən biri deyil, bütövlükde bir müqavimət prosesi olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istfadəsinə qarşı sivil etiraz idi. Həzəret Hüseyin (ə) əməvi xəlifesi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini redd edərək İslamda irsi keçən sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələbələrinə riayət edən, əxlaqlı, ədalətli insan olmalı olduğunu bəyan edir və Əməvi xəlifəsi Yezid ibn Muaviyənin bu xüsusiyətləri daşımadığı ona beyət etməkdən (hakimiyyətini tanımaqdan - K.R.) imtiyad edir. İmam Hüseyin (ə) bir inqilabçı, üşyənçi deyil, özünün də defələrlə dediyi kimi, İslahatçı, insanları doğruya dəvet edən, pislik-

lərdən çekindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir ezbəkə idi.

## Aşura gününün mənası

Hicri Məhərrəm ayının 10-da baş verən-lər İslam tarixində görünməmiş faciə, əslərə iz qoyacaq hadisə idi. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Bir sırə üşyanlar baş verdi, sehəbə və tabeliyində olan çox nüfuzlu insanlar xəlifə Yezidə etiraz etdilər. Daha sonra xəlifə Yezid İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı əmr vermədiyi, bunu Kufə valisinin özbaşına etdiyi deyərək mesuliyyəti üzərində atmağa çalışır. Ancaq etirazlar böyük və sonrakı il Mədinədə baş qaldıran etirazları yatırmaq üçün xəlifə Yezid şəhərə ordu göndərir. Ordu Medina şəhərini mühəsirəye alaraq əle keçirib qarət edərək yandırır. Ancaq Kerbəla hadisəsindən sonra xilafətə əməvi sülaləsinə etirazlar dayanır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kerbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir.

Ancaq Məhəmməd Peyğəmbərin (s.) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması müsəlmanlar arasında böyük bir faciə və kədərin mənbəyinə çevirilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.) nəvəsinə yas tuturlar. Həzəret Hüseyn (ə) Kerbəlada ilk yas tutanlardan biri də sehabə Cabir ibn Abdullah Ənsarı olur.

Yaşılı Peyğəmbər



səhə - bəsi Mədinədən gələrək Aşuranın 40-ci günü - Ərbəin, ərbəcə 40-ci gün - Kerbəlada İmam Hüseynin (ə) məzarı üzərində ağlayaraq matəm saxlayır.

Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir. Hər il müsəlmanlar Aşura qətləməni yeni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyin və tərəfdarlarına yenice dünyadan köçmüş insanlar kimi yas tuturlar. Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminen 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğununa nəzərə alıb küçələrde soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s.) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadər idi.

Sonrakı illerde, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadərlilik mərasimləri teşkil olunur, Kerbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsa çevrilən növə, mərsiye yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.

Ancaq İmam Hüseyinə əza saxlamaq yalnız yas tutmaq deyil, həm də onun tutduğu yolun davam etdirilməsi, Peyğəmbər və



Əhli-Beyt yoluna sadıqlik, ədalət tərəfdarı, haqıqsılığa qarşı olmaq kimi qəbul olunur. İslam alimləri Aşura əzadərlığını nəzəri olaraq iki hissəyə böölür. Birinci hissə daha çox zahiri əlamətlərle seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiye, növhə, qəside kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadərlilik mərasimlərini əhatə edir.

## Məhərrəm ayında ad günü şəhəli qeyd etmək, belə şəhəliklər qatılmaq, TV izləmək, musiqi dinləmək və s. bu qəbildən olan şeyləri etmək olar mı?

Bu sualı Hacı Rüfət Qarayev cavablandırıb ki, bu çox şaxəli məsələdir, əslində bunlar özü-özüyündən doğrudur. Əlbəttə haram, günah deyil: "Məsələn, bir ad günü şəhəli öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirse bu doğru deyil. Bu ayın hörməti, ağırlığı var.

Əger biz öz əzizi-



miz dünyasını dəyişəndə necə ehtiram olaraq onun ruhuna Quran oxutdurub, dua edib, ehsan veririkə bu günlərdə də eynisini edə bilərik. Çünkü, Peyğəmbərimizdən hədisə var: "Məni özünüzdən, ata-ananızdan, övladınızdan, var-dövlətinizdən, hər şeyinizdən artıq sevmedikcə həqiqi iman etmiş olmazsınız". Bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. Bu baxımdan Allahın Rəsulu (s.a.s) buyurular ki, Hüseyn məndəndi, mən də Hüseynindən. Əger İmam Hüseyin adına süfrə açılıb orda bir plov bişiriləcəksə, həmin gün usağın da doğum günüdürse, burda heç bir problem yoxdur. Onsur da normalda da, bir toyda, məclisde spirtli içki varsa o haramdır. Kişi və qadın olan bir yerdə istenilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa bu haramdır. Bu istər Məhərrəm ayında olsun, istər başqa aylarda".

## Fitnənin yasaq buyruğu ay

Məhərrəm ayında hər müsəlman dedigodu, münəaqişə, kimisə incitmək, xətrinə dəymək kimi eməllərdən çox uzaq olmalıdır. Həbələ, söz-söhbət, münəaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir. Unutmayın ki, Aşura günü İmam Hüseyin (ə.s) və onun 72 tərəfdarı Kerbəla düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə calıldığı gündür. Həmin gün İslamın

necə böyük din olduğunu göstərirdi. Bu səbəbdən də Ramazan ayından sonra ən fəzilətli oruc məhərrəm orucu sayılır.

## Aşura orucunun özəlliyi

Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm, yəhudi və xristianlarda da həmin gün "böyük gün" sayılır.

Məhərrəm ayının 10-cu günü, yeni Aşura orucunun fəziləti böyükdür. Belə ki, hədisişerifə görə, Hz. Məhəmməd (s.a.s) buyurub: "Ramazan ayından sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır" (Muslim, Əbu Davud, Tirmizi).

Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "Şəhrullah", yeni "Allahın ayı" adlandıırlar.

Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.a.s) özü də Aşura orucu tutar. Buna görə də Aşura gününe orucunu orucu digər sunnet oruclar kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.

## Dünyada şəhərinə mənsub olanlar sünnilərdən azlıq təşkil etdiyi halda, nəyə görə bütün dünyada Məhərrəmlik belə coşqu ilə keçirilir?

Şie və sünnilər bir çox məsələdə bir olduqları kimi, Aşura mərasimlərində də birdirlər. (Radikal "müsəlmanları" istisna etmək şartı ilə). Aşura mərasimlərinin coşqu ilə qeyd olunması isə Allah Rəsulunun ailesine olan sevgidən irəli gəlir. Nəinki müsəlmanlar, dünyada bir çox dahilər də bu məktəbi təqdir etmiş və haqqında tarixə qızıl hərflərlə yazılmış sözlər demisərlər. Misal olaraq Mahatma Qandi deyib: "Əgər Hindistan xalqı azad olmaq isteyirse, İmam Hüseyinin Aşura məktəbini öyrənsin". Bu mərasimlər şie və sünnilərin kompakt yaşadıığı bir çox ölkələrdə hər iki məzhebin həm alimləri, həm də ictimaiyyəti tərefindən birgə təşkil olunur. Çünkü məzhebindən asılı olmayıraq, İmam Hüseyinin məktəbindən hərə öz payını götüre bilər. Hərə öz çatışmazlığını aradan qaldıra bilər.

Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifratə varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükde təhriflərə, qadağalara baxmayaraq Kerbəla olaylarını unutdurmaq mümkün olmayıb. Son illerdə müsbət hadisədir ki, Aşurada İmam Hüseyin (ə.s) və onun 72 tərəfdarı Kerbəla düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə calıldığı gündür. Həmin gün İslamın

Ləman Sərraf

# Orban dedi və etdi

*“Avropa Patriotları” bütöv bir fraksiyaya çevrildi*



Rusiyaya səfəri Avropada hiddət dalğasına səbəb olan Macarıstanın baş naziri Viktor Orban Avropa istəblışmentini narahat etmək üçün yeni səbəb tapıb. Ötən həftə sonu Orbanın yaradılmasını bir həftə əvvəl elan etdiyi “Avropa Vətənpərvərləri” qrupu Avropa Parlamentinin divarları arasında rəsmi olaraq fraksiya yaratmaq üçün tələb olunan həddi keçib.

Hələ bazar ertəsi Fransa Milli Birlik hərəkatı Marin Le Pen və onunla birlikdə ifrat sağı Kimlik və Demokratiya fraksiyاسının qalıqları bu qrupa qoşula bilər. Bu, Vətənpərvərlərə Al-nin qanunverici orqanında üçüncü ən böyük qüvvəyə əvərilməyə, Viktor Orbanın özünə isə ümumAvropa gündəminin tonunu daha da inamlı təyin etməye imkan verəcək.

Macarıstanın Baş nazirinin müşaviri Balazs Orban, Respublika Baş nazirinin ertəsi gün Euractiv-ə verdiyi müsahibədə “Hər gün xəbərlər olacaq, lakin biz gözləyirik ki, Avropa üçün Patriotlar çox tez üçüncü ən böyük fraksiya olacaq”. Əvvəlcə bu cür teminatlar çoxlarına çox təkəbbürlü görünürdü. Yeni qrupun onurğa sütnunu təşkil edən üç partiyanın - Macarıstan Fides, Avstriya Azadlıq Partiyası və Çexiyanın keçmiş lideri Andrej Babisin ANO partiyasının bir-

ailələrimizi qorumaq üçün”), İspan Vox və Portuqaliyanın Chega partiyası Patriotlara qoşuldu. Ancaq “vətənpərvər” sıraların sürelə artırılması, görünürlük, bununla bitməyəcək.

Keçən həftənin əvvəlində Viktor Orban əminliklə bildirdi ki, Fransada iyulun 7-de keçiriləcək seçkilərin ikinci turundan sonra onun qrupu “indihəminin” inkişaf edəcək. Bununla da Macarıstan lideri sadəcə arzulamayıb. Financial Times-in (FT) məlumat-

Demokratiya (İD) AP-də 57 yerlə başa çatıb, lakin indi praktiki olaraq üzvləri itirib. Yaşlılar və Sollar fraksiyaları müvafiq olaraq 53 və 46 deputat yeni AP-yə daxil oldular. Al-nin qanunverici orqanının 80-e yaxın yeni üzvü siyasetdən kənarda qalıb. Yeni parlamentin yekun konfiqurasiyası iyulun ortalarına qədər bəlli olmalıdır.

AP-yə son seçkilərdə 30 mandat əldə etmiş əsas ifrat sağı Fransa qüvvələrinin “Avropa Vətənpərvərləri” Orban qrupuna ehtimalla daxil olması Marin Le Penin qüvvəsi olan “Kimlik və Demokratiya” fraksiyasını avtomatik məhv edəcək. Bununla belə, bəzi məlumatlara görə, İD-nin qalan bir neçə üzvü, o cümlədən Matteo Salvinin İtaliya “Liqası” proqnozlaşdırıla bilən sonu gözləməmək qərarına gəliblər və könüllü olaraq “Patriotlar” sıralarına qoşulmaq niyyətindədir. “Le Pen, Orban və digər nümayəndə-



tina görə, hələ bu bazar ertəsi Marine Le Penin Milli Birlik hərəkatı Macarıstanın baş nazirinin qrupu ile ittifaq məsələsini həll etməyi planlaşdırır. “Avropa İttifaqı Parlamentində “patriotlar”ın maraqlarını təşviq etməyə kömək edən hər şey bizim üçün yaxşıdır. Orban Al-səviyyəsində işləmək bacarığına malik elə siyasetçidir”, -

heyətləri keçən bazar gündündən əvvəl (yəni iyunun 30-dan əvvəl) razılığa geldilər ki, yeni fraksiya yaratmaq üçün ID-nin mövcudluğunu dayandıracaq, - məlumatlı bir Avropa Parlamenti deputati bildirib və əlavə edib ki, nümayəndə heyətləri hətta bütün yüksək vəzifələr paketinin öz aralarında bölüşdürülməsinə razılaşa bilər.

Ümumi anti-immigrant əhvalruhiyəli və rusiyapərəst olmasa da, məhərəbə eleyhinə olan ifrat sağı qüvvələrin Viktor Orbanın qanadı altında birləşmə perspektivi İtaliyanın baş naziri Giorgia Meloninin “Avropa Mühafizəkarları və İslahatçılar” üçün mütləq zərbe olacaq. Bu yaxınlarda, ECR altı Avropa Parlamentinin İspan Vox-dan Patriotlara getməsindən sonra belə bu yeri qoruyub saxlamağı bacarığına malik elə siyasetçidir.



likdə 37 avropalı deputatı var idi. Bununla belə, coğrafi çatışmazlıq olduqca əhəmiyyətli görünürdü: öz fraksiyanızı yaratmaq üçün ən azı yeddi Al ölkəsindən ən azı 23 mandat lazımdır.

Lakin bir həftədən az müddətdə “Vətənpərvərlər” ötən şənbə günü AB-nin yeddinci ölkəsindən üzv qəbul edərək AP-də rəsmi fraksiya yaratmaq həddini keçə bildilər. Bu gün iki ifrat sağı siyasi qüvvə yeni qrupa - Danimarka Xalq Partiyası və Flamand milletçi partiyası Vlaams Belang (Belçika) - yeni ittifaqı 23 əlavə mandatla zənginləşdirən qrupa qoşulduqlarını elan etdilər. Bir neçə gün əvvəl Geert Vildersin Hollanda Azadlıq Partiyası (siyasetçinin özünü izah etdiyi kimi, “yəhudü-xristian ırsını və

deyə adı açıqlanmayan Milli Birlik üzvlərindən biri nəşrə bildirib və bununla da, çox güman ki, birlik haqqında qərarın müsbət olacağına işarə edib.

Iyunun 6-9-da keçirilən Avropa Parlamentine seçkilərin nəticələrindən sonra sağ mərkəzci Avropa Xalq Partiyası (EPP) 720 yerlik parlamentdə 188 yerin çoxluğunu, soldakı müttəfiqləri ise Sosial Demokrat fraksiyası (S&D) 136 yerlə ikinci olub. Onların digər müttəfiqləri, Yenilənən Avropadan mərkəzilər 76 mandat əldə edərək, üçüncü yeri sağçı Avropa Mühafizəkarlarına və İslahatçılara (ECR; hazırda 78 deputat) itirərək, ümumən üçüncü yeri itirdilər. Başqa bir ifrat sağı qüvvə olan Kimlik və

V.VƏLİYEV



Soyuq vətəndaş müharibəsi

Elçin Bayramlı

*“Bu camaata nə olub ki, az qala söz də anlamırlar!” (Quran, Nisa 78)*

Vətəndaş müharibəsinin odlu silahlarda kütləvi qarşılurma, qardaş qırğını forması yaxın tariximizdə yaxşı məlumudur. Lakin, onun bu yazımızda danışacağımız soyuq forması da var ki, son illərdə xeyli şiddetlənib.

Xaos dövrünün- 90-cı illərin isti hesablaşmaları, indi “soyuq müharibə” müstəvisinə keçib. Kriminal hadisələrin sayı getdikcə artır. Mətbuatı, televiziyanı, sosial şəbəkələri bircə gün izləmək kifayətdir ki, zorlama, intihar, biçaqlanma, oğurlanma, zəhərlənmə, güllənlənmə, əlbəyaxa dava və s bu kimi soyuq vətəndaş müharibəsi elementlərinin getdikcə çoxaldığını görəsən. Cəmiyyət artıq belə xəberləri adı hadisələr kimi qəbul edir və xüsusi maraqla izleyir.

Bir-birinin maşının yol verməmek və yalarındakı qızışlarının baxması üstündə baş verən qanlı davalarда bir vaxtlar amerikan kinolarında gördüyüümüz mənzərələri indi real görüür. Beşər münasibətləri aydınlaşdırmaq üçün tapança və ya avtomatla hesablaşırlar. Yaxşı ki, bu ölkədə odlu silah saxlanması qadağandır, yoxsa her gün şəhərin ortasında adamlar bir-birini güllələyər...

Mənəvi deqradasiya neticəsində cəmiyyətdə vahid dəyərlər yoxdur. Hərənin öz dəyərləri var. Dindar qrup onlarla teriqətə bölnüb, hər kəs digər dinə, təriqətə mənsub olanı kafir sayır, hətta bir-birinə əsəbileşəndə “sənin qətlin vacibdir” deməkdən de çəkinmir.

Liberallar bütün mənəvi dəyərlərə tüpürməyi təbliğ edir. Siyasi feallar müxtəlif kiçik partiyalar arasında bölünüb, hər kəs başqasını satqın, saxtakar hesab edir. İdeoloji bölünmə də sürətlə gedir- Milletçi, avropaçı, amerikançı, rusperəst, iranperəst, erəbperəst, kosmopolit, liberal, sosialist, globalist... hətta satanist!

Sosial edalet tam təmin olunmayanda sosial qruplar arasında uğurum böyüyür. Evde körpəsi acıdan və ya xəstelikdən ölü insanın yanından bir harınlı mütəxəbor 150 minlik maşınla keçib onu palçıq batıranda nifret pik həddə catır

Yad adamlar bir yana, son vaxtlar müharibə keçib qohumlar arasına və ailə daxilinə. Ata qızını zorlayır, oğul anasını öldürür, qardaş bacısının başını kəsir, ana körpəni boğur... Nə baş verir?

Bu suala cavab vermək üçün neticələrlə uğraşmaq yox, problemin əsas səbəbləri nədir? Qruplaşdırıq, burda fiziki-biooji (1), mənəvi-psixoloji (2) və sosial-iqtisadi (3) faktorların böyük rolü var. Bir az açıqlayacaq.

1-ci faktor. Qida terroru. GMO və səni kimyəvi qidaların, psixotrop maddələrin insanlarda ciddi problem yaratdığı məlumdur. Genetik kodların, biooji strukturun dəyişməsi aqressiv, ruhsuz, duyğusuz insanlar yetişdirir. Belələri adamı uf demədən milçək kimi əzib öldürərlər. Bir çox müsəbir “qidaların” insanı zombileşdiriyini dünyadan nüfuzlu alımları dəfələrlə bəyan ediblər. Qidaların psixologiyani dəyişməsi isə artıq çoxdan elmi sübut olunmuş faktardır.

2-ci faktor. Psixotron terror. Media fasilesiz olaraq dəhşət saçır- kriminal xəberləri ən incə təfərrüatları ilə (başını belə kəsdim, ciyərini belə çıxdırm filan) evlərə doldurur. Efiri bürüyen amerikan kinoları mənzillərə qan, ölüm, qırğın saçır. Şoualar, serialalar, reklamlar açıq mənəvi terror aparır, qadınlara erinə necə xəyanət etməyin asan və üstü açılması mümkün olmayan yollarını öyrədir. Mediadan və internetdən durmadan əxlaqsızlıq, fahişlik, qeyrətsizlik, özbaşınlıq, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur. Gənclərə mənfi obrazlar nümunə göstərilir. Nəzarətsiz buraxılmış uşaqlar qorxunc multifilmərlə, dəhşətli komputer oyunları ilə psixi xəstəyə çəvirilir...

3-cü faktor. Sosial-iqtisadi problemlər. İşsizlik, evsizlik, yoxsulluq gəncərləri ailə qurmaqdan çəkindirir, zərərlə vərdişlərə meylləndirir. Kasib olduğu üçün aşağılanan, təhqir olunan adamda imkanlı şəxslərə qarşı güclü qəzəb və qıcıq yaranır. Məsələn, bir oğlana kasib olduğu üçün qız verilməyəndə, pulu olmayan şəxs cəmiyyətdə adam yerine qoyulmayıanda onda hər kəs nifret formalaşır. Hər hansı bir qarşiduruma zamanı yiğilmiş bu qəzəb enerjisi bomba kimi partlayır...

Sebəblər aradan qaldırılmasa, soyuq vətəndaş müharibəsi də dayanmayacaq.

**Bəlkə də, adı çəkiləndə mənim kimi yüzlərlə Ələsgərsevərin qulaqlarında ilk çıgnayan aşığın "Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanımı düşdü" sevdalı misraları olur. O sevda ki, az sonra həmin gözəl xanımın "nişanlıyam, özgə malıyam" deməsi ilə Ələsgərin qol-qanadının sinib yanına düşməsi, xəyallarının çeşmə sularında qərq olması bir olur.**

Şair üçün bu bir təsadüf, yoxsa bəxtsizlikmidir, bilmirem, bizim üçün hələ məktəb illərindən ezbərlədiyimiz ən gözəl qoşma idi. Lakin sonralar öyrənəndə ki, Ələsgər 40 yaşında ailə qurub, onda anladım ki, bəli, "Güllü", "Güləndəm", "Telli", "Ceyran", "Xurşid", "Müşkinaz", "Maral"ın hər sefəsi xoş olsa da, onun ağlını başından alsalar da, "Səni gördüm, el götürdüm dünyadan", – deyən aşığın qisməti, alın yazısı olmayıblar.

Bəlkə, elə buna görə "Gözü yaşlı, ey füqərə Ələsgər, işi əysik, baxtı qara Ələsgər, olmadı dərdinə çara, Ələsgər, həsrət əlin o dildər yetmədi", – deyib gileyəndi həyatı... Bəlkə, elə buna görə divanəye çevrildi, aşiq aşığı oldu, sözü cilalayıb, düzüb-qoşub qoşma, dodaqdəyməz, cığalı, müstəzad təcnis, müxəmməs, divani, gərayı, bağlama, həcv və hərbə-zorba, deyışmə, qəzəl, mərsiyyə, dastan-rəvayət adlı lələçevirib bir xəzinə yaratdı Aşıq Ələsgər. Bütün bunlar bəs etməyəndə isə el-el gəzdi, sazını sinəsinə sıxıb həyatının menasını söyləmələrində, deyışmələrində, bağlamalarında tapdı. Bu yolda müdrikləşdi, aqilləşdi, aqsaqqallaşdı, hər kəsin həsəd, eyni zamanda hörmət etdiyi insan oldu. Məclislər, toyalar bəzəyinə çevrildi. Sorağı Azərbaycana, hətta ölkəmizdən kənara yayıldı. Onu görmək, tanımaq, dilləmək üçün insanlar məqam axtarmağa başladılar. Bu da hər keşə nəsib olmayan bir qismət idi ki, Aşıq Ələsgərle bir məclisde ola, onu dirləyə, qarşısındaki aşıqların elindən sazını izləyə. Çünkü Aşıq Ələsgər sıradan aşıqlardan deyildi, "Aşıq olub, diyar-diyar gəzənin, əvvəl başda pür kamalı gərəkdi, oturub-durmaqla ədəbin bilə, mərifət elmində dolu gərəkdi" mərifətlərinə malik, "Danışlığı sözün qiyəmətin bili, kəlməsindən ləli-gövhər süzüle, məcazi danişa, məcazi gülə, tamam sözü müəmməli gərəkdi", – deyərinə qadir aşiqdi. Haqq aşığı və haqq aşığı olduğu üçün özü haqqında dediyi "Ələsgər haqq sözün isbatın verə, əməlin mələklər yaza dəftərə, hər yanı istəsə, baxanda görə, təriqətdə bu sevdalı gərəkdi" sözlərini tamamilə haqq edirdi. Özünəməxsus tebii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdı. Bu gözəlliklər məskəni, baharın rəfqli gəldiyi diyar bəlkə, Ələsgəri Ələsgər etmişdi? Dağından-dərəsindən, yaylasından-düzündən, çayından-bulağından, gülündən-ciçəyindən ilham alıb, bəlkə, aşiq olmuşdu Ələsgər... Sözsüz...

Adım Ələsgərdir, Göyçə mahalı, Dolanım başına, mən dərdin alm, Hüsnün şölesinə xəstə xəyalım Pervanədi, şəmistanlar dolanır.

Göyçə Ələsgəri bir təbiət sevdalısı, vurğunu etmişdi. "Bahar fəsl, yaz ayları gələndə, süsənli-sünbülli, lalalı dağlar", "Gözəllər seyrangahısan, görüm səni var ol, yaylaq!", "Yazın bir ayıdır – çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yiğnağın", "Köçər əller, düşər səndən aralı, firqətindən gül-nərgizin saralır" deyir, vəsf edirdi ana yurdunu şair. Bu təbiətə məxsus hər şey Ələsgər üçün qiyəməli, evəzolunmaz idi. Mahalının təbiəti qədər oradakı bütün varlıqlar da onun üçün dəyərlə idi. Elə buna görə də "Gedirdim güzərim düşdü bulağa, ovçu bəresində maralı gördüm, yatrı, inildəyir, durub boylanır, bir neçə yerində yaralı gördüm", – deyən şairin insanpərvərliyi belə

misralanır:

Təbib olsam, yaraların bağlaram,  
Sinəm üstün düyünlərəm, dağlaram,  
Ələsgərəm, o səbəbdən ağlaram,  
Ananı baladan aralı gördüm.  
Ələsgərin Aşıq Ələsgər olmasında söz yox ki, İləhidən gelən istedadla, Göyçədən aldığı ilhamla bərabər, müəllimi aşıqlar aşığı Aşıq Alının da əvəzsiz xidmətləri danılmazdır. Onun yanında şeyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirli ilə yanaşı, ədəb və mərifət qaydalarını da öyrənmişdir. Aşıq Ali Ələsgəri ürəyince yetişdirəndən sonra günlərin birində toy məclisində şeyirdinin şöhrətini qaldırmaq, onu el içində ucaltmaq üçün özünü qəsdən məglub edərək sazını qalib tərəfə – Ələsgərə təslim etmişdir. Ələsgər isə böyük təvəzükkarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz ehtiyaçlı, bağlama, həcv və hərbə-zorba, deyışmə, qəzəl, mərsiyyə, dastan-rəvayət adlı lələçevirib bir xəzinə yaratdı Aşıq Ələsgər. Bütün bunlar bəs etməyəndə isə el-el gəzdi, sazını sinəsinə sıxıb həyatının menasını söyləmələrində, deyışmələrində, bağlamalarında tapdı. Bu yolda müdrikləşdi, aqilləşdi, aqsaqqallaşdı, hər kəsin həsəd, eyni zamanda hörmət etdiyi insan oldu. Məclislər, toyalar bəzəyinə çevrildi. Sorağı Azərbaycana, hətta ölkəmizdən kənara yayıldı. Onu görmək, tanımaq, dilləmək üçün insanlar məqam axtarmağa başladılar. Bu da hər keşə nəsib olmayan bir qismət idi ki, Aşıq Ələsgərle bir məclisde ola, onu dirləyə, qarşısındaki aşıqların elindən sazını izləyə. Çünkü Aşıq Ələsgər sıradan aşıqlardan deyildi, "Aşıq olub, diyar-diyar gəzənin, əvvəl başda pür kamalı gərəkdi, oturub-durmaqla ədəbin bilə, mərifət elmində dolu gərəkdi" mərifətlərinə malik, "Danışlığı sözün qiyəmətin bili, kəlməsindən ləli-gövhər süzüle, məcazi danişa, məcazi gülə, tamam sözü müəmməli gərəkdi", – deyərinə qadir aşiqdi. Haqq aşığı və haqq aşığı olduğu üçün özü haqqında dediyi "Ələsgər haqq sözün isbatın verə, əməlin mələklər yaza dəftərə, hər yanı istəsə, baxanda görə, təriqətdə bu sevdalı gərəkdi" sözlərini tamamilə haqq edirdi. Özünəməxsus tebii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdı. Bu gözəlliklər məskəni, baharın rəfqli gəldiyi diyar bəlkə, Ələsgəri Ələsgər etmişdi? Dağından-dərəsindən, yaylasından-düzündən, çayından-bulağından, gülündən-ciçəyindən ilham alıb, bəlkə, aşiq olmuşdu Ələsgər... Sözsüz...

ramını vicdanının səsi olaraq bədahətən bələ ifadə etmişdir:

Bir şeyird ki, ustادına kəm baxa,  
Onun gözlerinə qan damar, damar.

Elə bu məqamda Aşıq Ələsgərin ustadına verdiyi cavab onun şeyirdi Nağı ile birlidə Naxçıvan səfərinə xatırlatdı mənə. Öncə vurğulayıb ki, Ələsgər şeyirdlik dövrünü başa vurduqdan sonra şöhrəti qısa zamanada qonşu mahallara yayılmış, əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmış, daha sonra gözəl bir sənətkar kimi İrvana, Naxçıvana, Qazağa, Qarabağ, Cavanşir əllərinə, Gəncəyə, Kəlbəcərə çağırılmış, harada olmuşsa, orada ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə hər kəsi heyran qoymuşdur.

Aşıq Ələsgər Naxçıvana da tez-tez gedər, burada məclislərdə iştirak edər, məharəti ilə insanları heyran edərmiş. Ələsgərin yaddaşalan Naxçıvan səfərlərindən biri şeyirdi Nağı ile birlikdə olur. Mənə, bu hadisə onun Naxçıvana yenice gəlməyə başladığı dövrlərdə baş vermişdir. Beləliklə, keçək metləbə: Ətrafdakı insanların qızışdırıcı "terifləri" ilə ustadının üzünə ağ olan və ondan üstün olduğunu söyləyərək ayrılib elə gəzən Nağı günlərin bir günü gəlib Naxçıvana çıxır. Burada özünü aşiq kimi qələmə verir. Bir bəyin məclisində söz ona veriləndə biabırçı vəziyyətə düşür və elindən sazı alınır. Onun aşiq yox, hələ kiminsə şeyirdi olduğu açıqlanır. Nağıya vaxt verilir ki, getsin ustadını gətərsin, yoxsa vəziyyəti heç də yaxşı olmayıcaq. Hələ ona rişxəndə olunur ki, sən beləsənsə, gör ustadın nə gündədir. Nağı səhvini başa düşür, qayıdır, Aşıq Ələsgəri tapır, yalvarır, üzr istəyir, onunla Naxçıvana getməsini xahiş edir.

Onlar yola çıxırlar. Yolboyu maraqlı əhvalatlarla dolu günlər yaşayaraq gəlib çıxırlar Naxçıvana. Lakin Ələsgər Nağıya qəti tapşırıq verir ki, onu, sadəcə, yaşı, ağıldankəm qoca kimi qələmə versin, kim olduğunu

deməsin, adını da Solaxqəy deyə təqdim etsin (qeyd edim ki, Aşıq Ələsgər sazı sol eli ilə ifa edirmiş). Beləliklə, gəlib çatırlar mənzilbaşına, burada yenə məclis qurulur, aşıqlar sazlarını sinələrinə alıb meydana çıxırlar, oxuyurlar, deyirşirlər. Məclisə daxil olarkən aşıqlar Nağıya "Ay abırsız, səni bağlayıb, özünə də sazını almışq, özün nə bilsin ki, indi də gedib bunu getirmisen, hələ bir bəyi xərcə saldıqın da bəs deyil!" deyəndə Ələsgər onlara: "Ustalar, siz deyirsiniz, ya döyüşürsünüz?", – deyir. Aşıqlar "deyisişirik", – demekle meydən qızışır. Cəferullah və Əsədullah adlı aşıqlar haradan deyirlərə, Aşıq Ələsgər onları bağlayır. Aralarında piçildərlər ki, bəlkə, göyçeli Aşıq Ələsgərin bağlı bəndini bu qocaya deyələr, bununla qocanı bağlaya bilələr.

Usta Əsədullah deyir:

– Cəferullah, götür o söyü de!

Cəferullah başlaysı:

Altı gündə dünya neçə don geydi,

Nə üstə eyleşdi bərqərar oldu?

Əzel kimlər oldu Turun bənnası,

Ulduzlar nə təhər yerbəyer oldu?

Solaxqəy (Aşıq Ələsgər) deyir:

– Oğul, o söz ki, deyirsin, bə demirsən birdən söz sahibi böyürdən çıxar, onda neyənəsen?

Cəferullah:

– Nəhlət sənə şeytan, tərs ki, tərs. Nə tə-

sonda bu acıları, sanki öz canından çıxara-raq deyirdi:

Həsənnənə, Həsənbaba qoşadı,

Xaçbulaq yaylağı xoş tamaşadı.

Arsız aşiq elşiz niyə yaşıdı,

Ölsün Ələsgərtək qulların, dağlar!

Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar kimi tanınan aşiq, nəhayət, 1921-ci ildə Ağkilsəye qayıtmış, ömrünün son illerini doğma kəndində yaşa-mışdır. Lakin Ələsgər özündə əvvəlki gü-cü-qüvvəti daha hiss etmirdi. Şəxsi həyatında baş veren bəzi problemlər, yurd hesreti bu söz sərrafının gücünü elindən almışdı zaman-zaman. Ona görə də, sanki özünü günahlandıır, ittiham edirdi:

Səksəni, doxsanı keçibdir yaşım,  
Əzrayıl həmdəmim, məzar yoldaşım.

Gor deyə tərənen bələli başım,

Daha köç təbilin çal, qoca baxım.

Lakin həyat belədir ki, insana onun arzu-ladıqlarını deyil, özünün rəvə bildiklərini nəsib edir. Aşıq Ələsgər də ömrünün 80-90-ci illərində özüne məzardasını həmdəm bilsə də, hələ onun qarşısında yaşayacağı neçə-neçə illər var imiş. O, bir əsrən artıq yaşıdı. Torpaq onu zamanı çatanda aldı qoynuna. Sinesində əbədi bir Aşıq Ələsgər abidəsi ucaltdı. İllərdir ki, bu abidə şair-aşığın ley-tmotivini vətənpərvərlik, yurd sevgisi, nadan-liğa hayqırı, məhəbbətin tərənnümü, gözəl-



## Aşıq Ələsgəri xatırlarkən Çərşənbə günündə, çeşmə başında...

sinə aşığımı. A qoca, fikrin var bunu da açaşan? Sazi bəri ver!

Solaxqəy dedi:

– Qulaq as, oğul!

Altı gündə dünya iki don geydi,

Gavi-mah üstündə bərqərar oldu.

Haqq özü olubdu Turun bənnası,

Ulduzlar göy üstə yerbəyer oldu.

Aldı Cəferullah:

De, neçədi müqərrəyin mələyi,

Onların içinde hansıdə bəyi?

Nə canlı, nə cansız, ərşin direyi

Nə ilə çalındı, mötəbər oldu?

Aldı Solaxqəy:

On altı müqərrəyin mələyi,

Hümisədi onun içinin bəyi,

Nə canlı, nə cansız, ərşin direyi

Salavat çalındı, mötəbər oldu.

Beləliklə, deyisme xeyli davam edir. Aşıq Ələsgər usta Cəferullahla Əsədullahın aciz qaldığını görəndə deyir:

Saxla dilin, özün üçün yağdı,

Aşıq Ələsgərin odlu çağdı,

Alar caynağına, səni dağıdı,

Göydən yərə parça-parə düşərsən!

Sonda Solaxqəyin Aşıq Ələsgər olduğu,

hem də heç də yaşı olmadığı bilinir, bütün

məclis əhli onu alqışlayır. Ustadlar isə sazları-

nı yərə qoyub məclisi tərk edirlər.

Üzqarası, qonşuluqdan kənar ermənilə-

rin nənkör xisəlti bu gözəl el sənətkarının da

həyatını alt-üst edir. 1918-1919-cu illərdə

Fransanın səkkizinci prezidenti kimi tarixə düşən Emmanuel Makronun riyakar və yaritmaçı siyaseti Fransı хаос, vətəndaş müharibəsinə sürükləyir. 30 iyun ölkədə keçirilən növbədənəkənar parlament seçkilərinin nəticələri, gözənləndiyi kimi, ultrasağ "Milli Birlik" Partiyasının qələbəsi ilə başa çatıb. Seçicilər yekun qərarını, iyulun 7-də verəcəklər.

Qeyd edək ki, növbədənəkənar seçkiləri Fransa prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məglubiyəti fonunda təyin edib.

Fransa Milli Assambleyasına (parlamen-

terib. Yanan avtomobilə yanaşı, naməlum şəxslər girişdə ağır beton blok və ağacdan baryerlər qoyublar. Nəticədə nə seçicilər, nə də kommunanın meri binaya daxil ola bilməyib, seçki qutuları da quraşdırılmayıb.

Yeni Kaledoniya da seçkilər xüsusiile

barrikadaları aradan qaldırırlar.

Parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra da paytaxt Paris və regionları iğtişaşlar ağışuna alıb. Başlayan nümayişdə "Qara blok" ("Black bloc" - red) hərəkatının radikalları xüsusi feallıqları ilə fərqlənilərlər. Hadisələr parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Nümayiş əvvəlce sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şularlar səsləndirirlər. Sonra onlara

dan xəbər verir. Makronun məglubiyəti daxili və xarici siyaset problemlərinin tesiri, populist partiyaların yüksəlişi və iqtisadi vəziyyətin pisləşməsi kimi müxtəlif səbəblər izah edilə bilər. İqtisadiyyatda geriləmələr və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Prezident Emmanuel Makron hökumətinin sorışsızlığı göstərilir. Ifrat sağıçı lider Marin Le Pen de Makron administrasiyasının dövlət maliyyəsini idarə etməsini "felakətli" adlandırbı və hökumətin "tekəbbürlü olduğu qədər də bacarıqsız" fəaliyyət göstərdiyini bildirib.



# Makronun idarəciliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək

*Paytaxt Parisi və regionları iğtişaşlar bürüyüb*

hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmaya və zibl qutularını yandırmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Seçkilərin ikinci turundan sonra da etirazların artacağı gözlənilir. Məsələn, fransız siyasetçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib ki, Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq dövlətdə xaosa səbəb olmağa çalışır.

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birliy" in mütləq çoxluq qazanması mümkünür, lakin bu, hələ hell olunmayıb. Heç kimin qazanmaması da mümkünür və bu, xaos deməkdir", - deyə Filippo izah edib. Siyasetçinin sözlerinə görə, Fransa prezidenti konstitusiyanın ona tam hakimiyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümidi edirdi: "Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb".

Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə acıncıqlı məglubiyət, həmçinin seçkilərdən sonra ölkəni bürüyən iğtişaşlar Makron siyasetinin iflasın-

Eyni zamanda, Yelisey Sarayının Afrikada, dənizasırı ərazilərdə kəskin etirazlar üzləşdiyinin şahidi olurq. Fransa getdikcə daha çox sayıda keçmiş və hazırkı müstəmləkə ölkələrindən biabarcasına qovulur. Yeri gelmişken, Yelisey Sarayının Cənubi Qafqaz siyaseti də adekvat deyil. Makron hökumətinin burada regionun lider dövləti olan Azərbaycanın yaratdığı reallıqları nəzərə almaması, birtərəfli qaydada Ermənistəni dəstəkləməsi, məglub ölkəni revanşizmə həvəsəndirməsi əslində, rəsmi Parisin Cənubi Qafqaz siyasetinin sonunu getirib.

Göründüyü kimi, Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi bir çox təzadalarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş Makronun dünya siyasi arenasındaki hadisələrə münasibetinə qədər bir çox amil onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dələlat edir.

Bu da Emmanuel Makronun seçkilərin ikinci turunda da qazanmaq şansının olmadığını göstərir. Nəticədə Makronun idarəciliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək.

**Nigar Orucova**



tin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailou kommunasında seçki mənteqələrində səsverme pozulub. "Outre-mer La Premiere" telekanalının məlumatının görə, naməlum şəxslər şəhər məryasının girişini avtomobile bağlayıb və onu yandırıblar. Hadisə Avropa vaxtı ilə iyunun 30-a keçən gecə, məriya binasında seçki mənteqələri açılmazdan əvvəl baş

gərgin ab-havada keçirilir, çünki hökumətin başlatdığı seçki islahatına etirazlar həle də tam səngiməyib. Islahata əsasən, yerli xalqlarla yanaşı, Yeni Kaledoniya 10 ildən artıq yaşayan vətəndaşlara da səsvermə hüququ verilir. May iğtişaşlarından sonra adaya əlavə polis və jandarm dəstələri göndərilib. Onlar dövlət qurumlarının fəaliyyətini təmin edir, etirazçıların yollarda qurduqları




# itirdiyimiz xüsusiyyətlər: iffət və ismət



## XI YAZI

Əslində bir neçə ay əvvəl, bu silsiləyə başlayanda yazı sayının çox olacağını bilirdim, çünki hər gün mənəviyyatımızdan nəyinə eksildiyinin şahidi olurdum. Amma bu qədər çox şey itirdiyimizin fərqində deyil-

ədəbiyyatda, dastanlarda qızları təsvir edərək ən çox istifadə edilən sözlərdəndir. Bir qızın xarakterində ən mühim xüsusiyyət hesab edildi: ismət. Qazılıq dağına baxarkən yaşmaqlanan oğuz qızlarından danişarkən, qayınatasının yanında danişmayaq gelinləri təsvir edərək "ismətli" kəlməsi işlədilib.



dədir, özünü buna məcbur hiss edir. Yataq otağından birbaşa canlı yayım açan qadınlar, həyat yoldaşı ilə məhrəm videolar çəkib paylaşan kişilər – heç biri məhrəmiyyətini, abrını, ismətini gözləmir. Sosial şəbəkələrdə gün keçirən insanlar əzber bilir kimin arvadının harasında xal var, kimin bədənidə hansı ləkə var. Vəziyyət o həddə çatıb ki

həyatındakı hər addımını, yedyini, içdiyini, geydiyini kameralaya çəkib paylaşanlar sürətlə artır. Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütə yetişib. Bütün bunların fonunda biz kimdən ismət, kimdən iffət gözləyək? Onlar üçün bu kəlmələrin bir ehə-



dim və yazdıqca bu vəziyyət məni narahat etməye başladı. Bu dəfə uzun illərdir ki itirməyə başladığımız ismətdən, axır illərdə qeyb olan iffətdən danışmaq istədim.

Iffət... Ən son nə vaxt eşitmisiniz bu sözü? Iffət insani keyfiyyətdir, sonradan yaranır, satılır, alınır. Bu keyfiyyət yalnız qadınlara aid deyil. Nikah zamanı o imza ilə kişi və qadın bir-birinə söz verirlər - həm özlerinin, həm də ailənin iffətini, namusunu qorumaq üçün. Yəni bu vətənən tərəfənən deyil, kişilərin də vədidir. Vədini pozan, ailə birliliyinə, iffətinə xələl gətirən tərəfənən "kişidir, yənə ailəsinə qayıdaq" deyən cəmiyyət qadın üçün eyni tolerantlığı göstərmir. Halbuki, hər ikisi üçün iffət anlayışı eynidir və biri digərindən üstünə deyil.

Iffəti cılızlaşdırıb "insanların maddi ləzətlərə meyli" kimi xarakterizə etmek yanlışdır. Çünkü insanın bütün həyatı boyunca əməl edəcəyi bu insanı keyfiyyəti yalnız namus söyü ilə sinxronlaşdırmaq, maddi həzz üçün ailəsinə xəyanət etməyi yalnız qadınlara şamil etmək doğru deyil. Iffət yalnız qadınlara xas olmayan, insanları əhdə-peymanlarına sadıq edən, həddi aşmaqdandan qoruyan, öz nəfsi və şəxsi ambisiyalara görə cəmiyyətə zərər verməkdən çəkindirən bir keyfiyyətdir, hər nə qədər son illər nadir rastlanan xüsusiyyət olsa da.

Ismət... Bizim xalq nağıllarında, bədii



Bəs indi? İnternet, sosial şəbəkələr həyatımıza pərcimlənəndən bəri insanların əksəriyyəti iffət, ismək, abır, həya kimi xüsusiyyətləri soyunub atıb eynindən. Bəlkə də internetdən əvvəl de belə idi, sadəcə ifşa olunmurdu, car çekilmirdi deye xəbersiz idik bu qədər açılıb-saçılığımızdan. İndi bütün qarənqliqlər aydınlanıb, bütün pünhanalar aşkarlanıb. Hamı hər şeyi kamerası önnün-

qadın və kişi birlikdə yataq otağından, elə yataqlarında canlı yayım açıb sosial şəbəkədəki izləyicilərinin suallarını cavablandırır.

Əvvəllər insanlar evlərində, şəxsi həyatlarında etdiklərini bu qədər nümayiş etdirirdilər. İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. illər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir. Gündəlik

miyyəti varmı sizcə?

Yad kişi yanında səsini ucaltmayan, böyük görəndə həya edən, abrına, ismətinə boğulan qızların, qadınların yerini, canlı yayım açıb vəhşicəsinə qısqıran, hədiyyə üçün bütün mənəvi dəyərlərini qurban verən, pul uğrunda bütün məhrəmlərini açıb ortalığı saçan məxlüqlər peydə olub. Onlara insan deməyə dilim gəlmir, onlar insandırsa bizlər kimik? "Şir atın, ətəyimi bir qarış qaldıracam", "hədiyyə atana özəl erotik rəqs edəcəm" deyənlərdən "ismət nədir, iffət nə?" deyə soruşsaq nə cavab verəcəklər sizcə?

Nə ismət, nə iffət insanları maraqlandırırmır daha. Əksəriyyət lüzumsuz, gərəksiz xüsusiyyət kimi baxır onlara. Abrını, heyasını gözləyənlər, iffətli, ismətli davranışlara rişxəndlə baxırlar, kinaya edirlər. Beləcə mental dəyərlər ağacından daha bir yarpaq da düşür. Cəmiyyət qaça-qaça öz sonuna doğru gedir. Abrın, həyanın, ismətin, namusun olmadığı cəmiyyətlərin ömrü çox olmur çünkü, ya "refresh" olur, pislərdən arınırlar, ya da o bataqlığa ilişib qalırlar. Ümid edək ki biz yenilənib, arına bilməcəyik. Bu yenilənmə indi çoxlarının ağızına saqqız olan o "yenilik", o "azadlıq" deyil. Bu başqa bir yeniləmədir və bu da başqa bir yazının mövzusu dur.

Lale Mehrali

## Dağıdıcı müxalifət Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafından narahatdır



Demokratik dönyanın ayrılmaz hissəsi olan Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaqla yanaşı bir sıra aparıcı dövlətlərlə iki və çoxtərefli əməkdaşlıq münasibətləri qurur. Etibarlı tərəfdəşliq əlaqələri Azərbaycanın dünya miyonasında yerinin ve rolunun daha da möhkəmlənməsinə xidmet edir. Təkcə bir faktı qeyd etmek lazımdır ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institutional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ile Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoyma. Cari ilin noyabr ayında isə Azərbaycan COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında köprü yaratmaq üçün səylərimizi əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. İyulun 4-də Qazaxstanın paytaxtı Astana şəhərində "ŞƏT plus" formatında keçirilən tədbir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etmesi və üzv ölkələrin dövlət başçıları ilə görüşü və dövlətlərə əlaqələrin inkişaf etdirilməsinə yeni imkanlar yaradan müqavilələrin imzalanması ölkəmizin dünyada artan nüfuzunu 11 göstəricisidir. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fealiyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoymuş böyük sərəmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qoşşalarından birine چevriləmək imkanı verib. "ŞƏT plus" formatında keçirilən tədbir də Çin Xalq Respublikası ilə strateji tərəfdəşliyi nəzərdə tutan "Strateji tərəfdəşliğinin qurulması" haqqında Birge Bəyannamə"nin imzalanması Azərbaycanın dünyada gedən proseslər də əsas aparıcı dövlətlərdən olduğunu göstərir.

### Əli Kərimli Qərbin qaranlıq dairələrinin göstərişini yerinə yetirir

Ölkəmizin dönyanın aparıcı dövlətləri ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatları əlaqələrini daha da genişləndirməsi bəzi məkrili dairələri ciddi narahat edir. Hansı ABŞ-in, Avropanın məkrili dairələrindən ibarət olan həmin qüvvələr Qafqazda öz çirkin siyasetlərinin həyata keçirilməsinə cəhdler göstərir. Bəzən isə əlaltıları olan Ermənistan vətəsi ilə regionda gərginlik yaratmağa cəhdler göstərir. İstəkləri baş tutmadıqda isə Azərbaycandakı təmsilçiləri rolunda çıxış edən dağıdıcı müxalifəti prosesə qoşular. Hər zaman əmər məntəzir qul xisətində olan Əli Kərimli, Cəmil Həsənlər və onların ətrafindakı trollar tapşırıqları böyük həvəsle yerinə yetirməye çalışırlar. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında "Strateji tərəfdəşliğinin qurulması" haqqında Birge Bəyannamə"nin imzalanmasından sonra Əli Kərimlinin, Cəmil Həsənlərinin və AXCP-nin televizor pultu kimi idarə olunan trolların hay-küy qaldırmaları onlara xaricdən verilən göstərişin sərt olduğunu göstərir. Bu məxluqlar başlayıblar səs-küy salmağa ki, nəyə görə Çin Xalq Respublikası

ILHAM ƏLİYEV

ile strateji tərəfdəşliyi nəzərdə tutan sənəd imzalanıb. Eyni ilə ABŞ-in və Avropanın qaranlıq dairələrinin Çinin dünya siyasetində və iqtisadi məkanda güclənən rolundan narahat formada səsləndirdiyi fikirlər. Bir qədər əvvəl, yanı 2022-ci ilin fevralın 22-də Rusiya ilə Azərbaycan arasında "Moskva Bəyannaməsi" imzalanın zaman da ABŞ və Fransa başda olmaqla Avropanın köpək sürüsü belinə çomaq deydiyindən zingildəyən tula kimi zarıldıyırdılar. O zaman indi olduğu kimi dağıdıcı müxalif ünsürlər Azərbaycan dövlətinin uğurlu xarici siyasetinə qulp qoymağa çalışırdılar. Sübut etməyə cəhd edirdilər ki, Rusiya ilə yaxınlıq Azərbaycanın "demokratik" Qərb əlaqələrinə zərəbə olacaq. Lakin qanımlar ki, Qərbin və ABŞ-in xarici siyasetində Ermənistanın maraqlarının təmin olunması əsas məsələlərdəndir. Əger belə olmasa idi, Fransa Azərbaycana cəsus şəbəkəsi ixrac etdiyi halda Ermənistana dağıdıcı gücə malik silahlara və maliyyə yardımçıları ilə öz dəstəyini göstərməzdi. ABŞ Ermənistana hərbi dəstək göstərmək yanaşı, ardıcıl olaraq hər il bu ölkədə hərbi telimlər təşkil edir. Avropa İttifaqı deyilən "Xristian klubu" Ermənistana yüz milyonlarla maliyyə yardımçıları ayırır. Bunun fonun da Azərbaycanın sözügedən ölkələr və beynəlxalq təşkilatlara el uzatması hansı mənTİqə söykləmə bilər ki? Bunu Ə.Kərimli anlaysa deməli onun düşüncəsində problemləri var, digər

tərəfdən nümayiş etdirir ki, bütün varlığı ilə özünü ABŞ-in və Avropanın qaranlıq dairələrinə təslim edib.

### Yanlış siyaset dağıdıcı müxalifəti sıradan çıxarácaq

AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında və internet TV-lərə verdiyi müsahibələrində Azərbaycan-Çin əməkdaşlığına ələ uydurma şərh verir ki, sanki sazişin imzalanması ilə ölkəmizin maraqları zərəbə altına alır. Lakin başa düşmür ki, bugünkü reallıqda Çin dünya siyasetində və iqtisadi sfera da hegemon gücə və geniş imkanları malik dövlətdir. Çinlə "Strateji tərəfdəşliğinin qurulması" haqqında Birge Bəyannamə"nin imzalanması Azərbaycanın dünyada gedən proseslər də əsas aparıcı dövlətlərdən olduğunu göstərir. Bütövlük də isə sazişin imzalanması hər iki dövlətin maraqlarının təmin olunmasına xidmet edir. Təbii ki, bunu başa düşmək üçün siyasetçi olmağa ehtiyaca toxdur, sadəcə, vətənpərvər vətəndaş olmaq lazımdır. Görünən ondan ibarətdir ki, Ə.Kərimli də və onun ətrafında olanlar da vətəne bağlı hissi yoxdur. Onların ki, ancaq qəpik -quruş qarşılığında xarici ağalarının tapşırıqlarını yerine yetirməkdir ki, buna da onlar cəhdler göstərir. Lakin atdıqları addımlar, dedikləri sözər, işlətdikləri ifadələr iflasa uğrayır. İctimai rəy də tənqid olunub, ittiham hədəfinə چevriliblər. Yenə də çalıqları havanı ifa etməkdən əl çekməyiblər. Bu isə onu təsdiq edir ki, onlar üçün pul hər şeydən üstündür. Belə siyasetin uzun müddət davam etməsi mümkünəzddür. Çünkü hər şey daimi ola bilməz. Bu baxımdan əminliklə demək olar ki, Ə.Kərimli və etrafında olan trollar öz səhv siyasetlərinin acı nəticəsini yaşamalı olacaqlar.

ILHAM ƏLİYEV

## Bu il hansı ixtisaslara üstünlük veriləcək?



**Ixtisas seçimi ilə bağlı ən zəruri mənbələrdən biri abituriyent jurnalının dördüncü sayıdır. Həmin say bu il üçün ayrılan plan yerlərini özündə əks etdirir. Bu sözləri SIA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütexəssis Elmin Nuri deyib.**

O bildirib ki, ixtisas seçiminin də əsas canı və əsas uğuru məhz düzgün plan yerlərinin müəyyənəşdirilməsi və həmin plan yerlərinə əsasən qərarın verilməsidir: "Biz bəzən keçid balını daha üstün tuturuq. Məsələn, Bakı Dövlət Universitetinin coğrafiya ixtisasının keçid balı ötən il necədirse, biz onu götürür, qərarımızda müəyyən təsirətli hal kimi qəbul edirik. Buna etiraz etmirik. Təbii ki, ötən ilk göstəricilər, statis-



### MÜNASİBƏT

qəbul olunan uşaqlar arasında hansı ixtisasın tələbələri dörd ildən sonra əmək bazara, bize daha verimli olacaq, bize daha lazım olacaqlar. Ötən il bu ixtisaslar ilk növbədə kompüter elmləri, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, avtomatika programlaşdırma idi. Dövlət sifarişli plan yerlərinin siyahısında kompüter elmləri digər ixtisasları xeyli qabaqlayırdı. Həmin ixtisaslarla bağlı datalar abituriyent, valideyn üçün də çox yaxşı bələdçi rolunu oynayır. Bundan əlavə, bu dəqiqə turizm, mühəndislik, sosial iş ixtisası ilə bağlı biz plan yerlərinin her il artığını görürük. Bu da o deməkdir ki, dörd ildən sonra əmək bazarı üçün hesablanması, ölçülü məhz bu ixtisasların lazım olduğu bildirilir. Bu kimi detallara mütləq fikir vermək lazımdır".

stik datalar vacibdir. Amma plan yerləri məhz bu ilin göstəricisidir. Abituriyentə bir-başa lazım olan rəqəmdir. Ona xüsusi diqqət yetirilməlidir. Bunları ona göre dedim ki, abituriyent jurnalının dördüncü sayının son səhifələrində dövlət hesabı, dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı göstərilir. Orada çox vacib detallar var. Data jurnalistikada maraqlı ifadə var: "Rəqəmlər dəyişir, rəqəmlər müqayisə aparır və rəqəmlər təhlil edir". Oradakı rəqəmlər bizimlə çok gözəl danışır ve situasiyanı bizim üçün təhlil edir.


Dövlət sifarişli plan yerlərinin sayı hansı ixtisas üzrə artırılbsa, deməli, bu ixtisas dövlətə lazımdır. Çünkü dövlət sifarişli demək həmin tələbəni dövlətin oxutması deməkdir. Çünkü pulsuz təhsil anlayışı yoxdur. Ya öz hesabına təhsil alırsan, ya da dövlətin hesabına. Hər bir halda bu, pulludur. Sadəcə biz pul vermirkən deyə, dövlət əvəzimizə pulu ödəyir deyə, pulsuz təhsil alduğumuzu düşünürük. Dönyanın heç bir yerində pulsuz təhsil yoxdur və olmayıcaq. Ən azından bu tədrisi aparan müəllim maaş almalıdır. Digər xərclər də var.

Dövlət də analizlər aparır, gələcəklə bağlı proqnozlar üzərində işləyir, analitik təhlillər aparır. Müəyyənləşdirir ki, bu il

"Bu il ictimai-humanitar ixtisaslar praktiki baxımdan öz aktuallığını itirir. Bu, təbii-dir. Süni intellekt dövründə, süni intellekt alətlərinin insan zəkasından dəfələrlə artıq işi yerinə yetirmək bacarığı olduğu bir dövrde şablon olmuş ictimai-humanitar ixtisaslar bezən yararsız olur. Bu o deməkdir ki, biz onları tamamilə atmalyıq. Əger belə olsa idi, sosiologiya kimi ixtisas Amerika, Britaniyada azaltmaq əvezine artmadı. Elə olsa idi, dönyanın böyük universitetləri fəlsəfə ixtisasını çıxdan bağlayardılar. Amma bununla bağlı əksini görürük. Biz uyğun bağlı tapmalıyıq. İctimai-humanitar istiqamətlərin bu günkü süni intellekt dövrü ilə əlaqələndirilməsini necə aparmaq lazımdır, bunu etmə lazımdır. Yəni, ümumən yararsız ixtisas yoxdur. Az yararlı olan var, çox yararlı olan var. Bu gün az yararlı olan ictimai-humanitar, pedaqoji əsaslı ixtisaslar dövrün tələbi ilə əlaqələndirilməli, bu şəkilde tədris edilməlidir ki, tələbə əmək bazarında müəyyən çətinliklə üzləşməsin" - deyə o, əlavə edib.

Söyü Ağazadə

# "Bu siyaset İrəvanı fəlakətli nəticələrə gətirib çıxara bilər"



**İrina Tsukerman:** "Bu danışqların İrəvanın və ya erməni lobbisi tərəfin-dən sabotaj edilməsinə imkan vermək ən azı ABŞ-in maraqlarına uyğundur"

**ABŞ** açıq şəkildə bəyan edir ki, o, fəal şəkildə Azərbaycan və Ermənistani diplomatiya yolu ilə sülh sazişlərinə yaxınlaşdırmağa çalışır. Amma eyni zamanda Azərbaycana qarşı ərazi iddialarını eks etdirən Ermənistən konstitusiyasına dəyişikliklər edilmesi üçün İrəvana heç bir təzyiq göstərmirlər, baxmayaraq ki, sülh müqaviləsinin bağlanması üçün bu mühüm şərt Bakıda dəfələrlə bəyan edilib. Seçkilərdə erməni diasporundan səs almaq üçün ABŞ-in Ermənistənla vaxtaşırı yaxınlıq etməsi hamıya məlum faktdır, lakin indi Vaşinqtonun himayəsindən ruhlanan İrəvan Bakının səbrini ciddi şəkildə sınayıv və bundan çox şey itirə bilər.

Bu hiyləgər piruetlər Ermənistanda nəyə gətirib çıxara bilər? Vaşinqtonun Azərbaycanla

müqaviləsinə qarşıdır. Ona görə də Vaşinqton hesab edir ki, Yerevan və Baydenin seçkilərdə səsini qazanmaq istəyən Amerika erməniləri Ağ Ev administrasiyası ilə eyni nəticəni isteyirlər, deməli, onlar ciddi siyasi yanlış hesablama aparırlar. Qeyd etmək lazımdır ki, İrəvan indiki merhələdə ABŞ-da seçkiqabağı təzyiqlərə görə deyil, Vaşinqtonun vahid anti-Rusiya cəbhəsi yaratmağa üstünlük verdiyinə

göre maksimum üstünlük əldə etməye çalışır. Əslində, İrəvan Moskva ilə mübahisədən sonra Qərbdən aldığı diqqətdən istifadə edir, eyni zamanda müxtəlif güzəştlərə də qarşı olan narahat daxili müxalifəti sakitləşdirməyə çalışır, eyni zamanda havadərliq edən erməni lobbisini sakitləşdirməyə çalışır. Bu baxımdan İrəvan açıq-ashkar İran danışqları üslubunu mənimseyib-guya nəyəse razılaşır, sonra razılaşmanın bəndlərinə məhəl qoymur və yenidən ifrat teleblər iżli sürür.

Bu danışqların İrəvanın oyuları və ya erməni lobbisinin ekstremitətindən sabotaj edilmesinə imkan vermək ən azı Ağ Evin maraqlarına uyğundur, çünki bu halda Vaşinqton bir-iki dəfə (İrəvan və seçimlər) uduzmayacaq,

ATƏT-in Minsk Qrupunu çox dəqiq səciyyələndirərək onun fəaliyyətinin sülhü yaxınlaşdırmadığı



**İşhan Verdyan:** "İrəvanın əsas səhvi Ermənistən sülh müqaviləsini imzalamazdan əvvəl yeni konstitusiya qəbul etməkdən imtina etməsidir"

ni, əksinə, onu daha da uzaqlaşdırlığını bəyan etmişdi.

"Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Federasiyası birlikdə Minsk qrupunun həmsədr-ləri olduğu üçün mən onların Cənubi Qafqazdakı siyasetini bu təşkilatdan tecrid olunmuş şəkildə qıymətləndirməkdən imtina edirəm. Minsk Qrupu çərçivəsində ABŞ şübhəsiz ki, öz maraqlarını irəli sürür və bu maraqların bir zərər qədər dəyişdirməyə əsas yoxdur. Fransanın siyasi liderlərinin qəzəbləri, ABŞ-in lobbi təşkilatlarının hesabatları ve



Ermənistən arasında sülhə marağının artmasına nə səbəb oldu? Əcnəbi eksperlər bu suallarla bağlı "Caliber" analitik mərkəzine danışıblar. Şərhələri oxucularımıza təqdim edirik.

Amerikalı analistik, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, "The Washington Outsider" jurnalının baş redaktoru İrina Tsukermanın fikrincə, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasıını lengitmek ABŞ-in maraqlarına uyğun deyil. Onun sözlərinə görə, Bayden administrasiyasının xarici siyasetdəki ümumi vəziyyətin fonunda noyab-ra qədər bir növ diplomatik nailiyyətə ehtiyacı var.


"Amma fakt budur ki, ABŞ-dakı erməni lobbisi ümumiyyətlə sülh

diplomatik müstəvidə olduğu kimi Bakı ilə yenidən bərabərhüquqlu dialoq qurmağa çalışarkən və enerji sektorunda qarşılıqlı fəaliyyət üçün olan mövzularda uduzacaq. İqtisadiyyat və enerjinin seçki spektrinin zirvəsində olduğu bir vaxtda Vaşinqton ehtiyatlı və həssas addim atmalı və ola bilsin ki, öz təsir riçaqlarından istifadə edərək yerli erməni lobbisinin guya erməni maraqları ilə bağlı narahatlığını bələf adlandırmalıdır. Burada Vaşinqtonu mümkün qədər erməni oyunlarına və maraqlarına cəlb etmək cəhdil ilə strategiyadan istifadə olunur, amma əslinde bunlar tamamilə lazımsızdır və ABŞ üçün zərərlidir", - İ.Tsukerman bildirib.

Erməni bloqger, fəal və ictimai xadim İşhan Verdyanın fikrincə, vaxtilə Azərbaycan prezidenti

Rusiya Federasiyasının nəzarətində olan Ermənistəndəki daxili siyasi xadimlərin demarşları heç bir şübhə yeri qoymur ki, ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistən arasında sülhün bər-qərar olması istiqamətdən fəaliyyətini davam etdirir. Əger iddialı bəyanatlara fikir verməsəniz, əməli fəaliyyətə nəzər salsanız, o zaman deyə bələrik ki, Minsk Qrupunun həmsədrleri öz siyasetini prezident Əliyevin göstərdiyi istiqamətdə davam etdirirlər.

Mən ABŞ-in fəaliyyətinə bu prizmadan baxmağa meyilliəm və heç də oradakı terəflərin erməni millətindən olan bir neçə yüz min seçicinin səsini qazanmaq istəyi ilə deyil. Birleşmiş Ştatlar ister demokratik, isterse də respublika idarəciliyi altında, Cənubi



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.*

Qafqazla bağlı çox bərabər siyaset aparır, ona görə də ermənilərin kiməsəsindən asılı olmayaq, qlobal miqyasda bu, heç bir şəkildə bu ölkənin maraqlarına toxunmayacaq, bu ölkənin istəblışmentini ABŞ-in maraqlarını təşviq etməkdən imtina etməyə məcbur etmir"- deyə ekspert vurğulayıb.

Ermənistana gelincə, o, bir daha baş nazir Nikol Paşinyanın sözlerinə istinad etmək istərdi, xüsusən də əvvəller bəzi addımlar atmadığına görə təessüflənir. "Bu cür bəyanatlar Ermənistən rəhbərliyinin tez-tez səhvələrə yol verdiyini göstərir və bir Ermənistən vətəndaşı kimi bunu etiraf etmək mənə ağrı verir. Həqiqətən də dəhsətli səhvələr var idi, məsələn, Nikol Paşinyanın 2019-cu ildə Qarabağın Ermənistən mülkiyyətində olmasına və ya 2021-ci ildə yazında İrəvanda "Artsax və Ermənistən təhlükəsizlik şuralarının birgə iclasının" keçirilməsi ilə bağlı bəyanatı və ya ER Təhlükəsizlik Şurasının

Nazirliyinin davranışını növbəti səhv hesab edirəm.

Digər səhv Ermənistən sülh müqaviləsini imzalamazdan əvvəl yeni konstitusiya qəbul etməkdən imtina etməsidir. Və burada məsələ ümumiyyətlə Azərbaycan tərəfinin ilkin şərtlərində deyil, Ermənistən özünün qanunvericiliyindən. Axi Azərbaycanla bağlanmış sülh müqaviləsi Ermənistən həzirki Konstitusiyasına ziddir və həmin Konstitusiyanın 116-cı maddəsinə əsasən, "Beynəlxalq müqavilə Konstitusiyyaya zidd olduqda ratifikasiya edilə bilməz". Neticədə baş nazir Paşinyan sülh müqaviləsi imzalasa belə, Ermənistən Konstitusiya Məhkəməsi onu Konstitusiyanı pozduğu üçün leğv edəcək. Onda məlum olacaq ki, həm Ermənistən, həm də Azərbaycan boş bir kağıza imza atıblar və bu, İrəvan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Amma Ermənistən rəhbərliyi bu mühüm nüansı görmür və bu, həki-



rəhbəri Armen Qriqoryanın 2021-ci ildə "biz Qarabağa çağırışçıları yox, yalnız muzdluları göndəririk" və ya prezident Əliyevin təklif etdiyi sülh nizamlanmasının 5 bəndinə özərlərinin 6-cı bəndinin əlavə edilməsi, hansı ki, bu sonradan hazırlanımlı idi, tələsik tərk edildi-çoxlu səhvələr var və onlar yalnız bir şəydən danışırlar - baş nazir Paşinyan administrasiyasının xarici siyaset məsələlərində səriştəsizliyi. Bunda, çox güman ki, Nikol Paşinyana görə, "özərlər dənizdən-dənizə Ermənistən ideyalarının daşıyıcıları olan" Ermenistan liderlərinin mentaliteti rol oynayır və onların komandasındakı bir çoxları hələ də belədir. Köhnə səhvələrin düzəldilmesi yaxşıdır, amma yenilərinin edilməsi pisdir - mən Ermənistən Xarici İşlər

miyyətin başqa bir qüsürunu ortaya qoyur - onlar nəinki xarici siyaseti başa düşmürələr, həm də öz qanunvericiliklərini başa düşməkdə problem yaşayırlar", - deyə İ.Verdyan ziddiyətləri açıqlayıb.

Onun fikrincə, Ermənistəndə irəliyə doğru addımları hesablaşdırmağı bilməyən və əvvəller buraxıldığı səhvələrdən yox, yalnız öz səhvələrindən dərs alan hökumət var.

"Lakin Ermənistəndə istenilən başqa hakimiyyət revanşizm, mühərribə və qan tökülməsi demək olacaq və mən bir Ermenistan vətəndaşı kimi Nikol Paşinyan hökumətinin öz səhvələrinin ağırlığı altında çökəməcəyinə ümidi edəm. Və onlar uzun müddət səhv etməkdə davam edəcək", - deyə İ.Verdyan yekunlaşdırıb.

**Elçin Bayramlı**

## Hər şey usaqlıqdan gəlir? Günah və utancdan necə qurtulmaq olar?



...Günahkarlıq və utanc hissi sizi usaqlıqda böyüdən insanların görüntülərinin proyeksiyasıdır.

SIA-nın əldə etdiyi məlumatə görə, bu bərədə eksklüziv olaraq psixoanalitik Olqa Rıbina danışır.

...İnsan psixikası çox ince bir məsələdir. Emosional həddindən artıq yüksək fiziki sağlamlığa zərər verə bilər. Təqsir və utancın eyni vaxtda birləşməsi bədən üçün inanılmaz derecədə dağıdırıcıdır.

...Günah, beynimizdə "Nə pis iş görürsən", "Sən nə pis oğlansan" və ya "Sən nə yaxşı qızsan" deyən səslərdir. Bu, usaq vaxtı bizimlə danışanların səsləridir. Ola bilən ki, bunlar valideynlərin və ya onları əvəz edən insanların səsləridir.

Olqa Rıbina bildirib. Psixoanalitik həm də utanc hissi haqqında danışır.

da danışır.

...Eşitme hissi olan günahdan fərqli olaraq, utanc vizual görüntündür. Ancaq hər ikisi usaqlıqda xoşagelməz vəziyyətlərdən gəlir.

Mütəxəssis qeyd edib ki, yuxarıda qeyd olunan hissələrdən xilas olmaq mütləqdir, çünkü onlar insanın xoşbəxt olmasına imkan verməyəcək.

Özünüze kömək edə bilərsiniz və ya bir mütəxəssis müraciət edə bilərsiniz. Birinci seçim daha mürəkkəb və vaxt apardır. Baxışlarınızı içəri çevirməli, introspeksiya aparmalı və bir zamanlar sizə travma verən vəziyyətləri xatırlamalısınız. Psixoanalitik qeyd edib ki, əlbettə ki, ən yaxşı seçim iştirakçılar öz çətin vəziyyətlərini bölüşmək, onları çeşidləmək və her şeyi birlikdə yaşamaq qrup terapiyasına getmək olardı.

Nazlı Almuradova

## Tanınmış aktyor aparıcı ilə evlənir

Türkiyeli aktyor Feyyaz Şerifoğlu evlənir.

Axşam.az bildirir ki, aktyor sevgilisi, aparıcı Merve Dinçkola İtaliyada evlilik teklifi edib. Merve ona "Hə" cavabı verib.

Qeyd edək ki, Feyyaz son olaraq "Bir sevdadır" serialına çəkilib.



"Beşiktaş" italyalı ulduz həcumçunu alır

## "SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ  
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR  
AŞAĞIDAKI YAYIM  
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ  
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN  
6 aylıq 79.20 AZN  
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK  
Müraciət, şikayət, yazı, təbrik və başsağlıqlarınızı dərc etməyə hazırlıq!

## Sankt-Peterburqda ailələrin paradı keçiriləcək



Parad Malinovka parkında baş tutacaq:

İştirakçılar və qonaqlar Krasnoqvardeyski Mədəniyyət Mərkəzinin artistlərinin bayram konserinden və idman oyunlarından həzz alacaqlar.

Əsas tədbir onlarla ailənin yürüşü olacaq.

Qeyd edək ki, bu il parad Rusyanın 100-dən çox şəhərini birləşdirəcək.

Nazlı Almuradova

...Şimal paytaxtında Ümumrusiya Ailə Paradı keçiriləcək. SIA-nın rus saytlarından əldə etdiyi məlumatə görə, Sankt-Peterburqun Krasnoqvardeyski rayonunun mətbuat xidməti xəbər verir ki, tədbir Ailə, Sevgi və Sədaqət Günüñə həsr olunacaq.

### ELAN

Yeni Azərbaycan Partiyası tərəfindən Mustafayev Elçin Rəvayət oğluna verilmiş 735601 nömrəli vəsiqə itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:  
Bəhruz Quliyev

Ünvanımız:  
Bakı şəhəri,  
Üzeyir Hacıbəyli  
küçəsi, 66.

Səhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ CƏMIYYƏTİNİN ORQANI.

QƏZET 1991-Cİ İL

YANVARIN 11-DƏN ÇIXIR

Tel: 598-33-90

Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur

Tiraj: 3200

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni hücumçu ilə gücləndirir.

Report xəber verir ki, İstanbul təmsilçisi İtaliyanın "Latsio" komandasından Çiro Immobileni transfer edir.

34 yaşlı forvardla 2 illik müqavilə imzalanacaq. Onun qarşidakı günlərdə İstanbula gedəcəyi gözlənilir.

Qeyd edək ki, Çiro Immobile 2016-ci ildən Roma klubunun formasını geyinir.